

**DİQQƏT!**

**SƏS QƏZETİNDƏN  
NOVBƏTİ YENİLİK!**

Səs qəzeti artıq Azərbaycanda ilk dəfə olaraq Video qəzet formatında nəşrə başladı.

Video xəbəri izləmək üçün telefonunuzun kamera bolməsinə daxil olub QR kodunu telefonunuza oxuduraq ekrana gələn linkə daxil olun.

**QEYD:** Android telefonlar üçün QR Code Reader skine proqramını telefonunuza yükləyərək videolara daxil ola bilərsiniz.



*İlham Əliyev*

"SƏS" qəzeti mənim üçün ən əziz qəzətdir

# SƏS

**QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!**



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 164 (6128) 19 sentyabr 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

## Vizanın ləğvi Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmazlığından xəbər verir

*İlham Əliyev: "Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm"*

**Mehriban xanım Əliyevanın rəsmi "Instagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib**

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "instagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib. SİA-nın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımında qeyd edilir: "Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanması, inkişaf etdirilməsi və dünyada tanınması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir,...



Bax 3



Bax 2

**Prezidentin köməkçisi sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər edib**

2020-ci ilin 18 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd...



**Bax 6 Penitensiar Xidmət: "Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərdi"**

Mətbuatda məlumat verildiyi kimi, məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edib,...

**Avropa İttifaqı ilə yeni əməkdaşlıq müqaviləsi imzalanacaq**

"Azərbaycan hökumətinə 2 illik əməkdaşlıq proqramını əhatə edən yeni müqavilə təqdim edilib". SİA xəbər verir ki, bu sözləri Azərbaycan-Avropa İttifaqı onlayn biznes forumunda beynəlxalq təşkilatın yerli... Bax 3

Azərbaycan çoxəslik tolerantlıq ənənələrinə malikdir



**Paşinyana ŞOK: Oğlu narkotikin təsiri altında!**



**Sərdar Cəlalovlu: "O adamlar gözəlyirdi ki, Tofiq Yaqublu ölsün və ölkədə ara qarışsın"**



Bax 6

**YAP İcra Katibliyində videokonfrans keçirilib**



Bax 5

**Görmə qabiliyyətini tam bərpa etmək mümkün olacaq**



Bax 16

# Vizanın ləğvi Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmazlığından xəbər verir

*İlham Əliyev: "Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm"*



## Rəsmi xronika

**P**rezident İlham Əliyev "Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 10,05 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

kəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan-Türkiyə arasındakı münasibətlər, siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq keyfiyyətə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyinə bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Ölkə başçısı İlham Əliyevin dediyi kimi: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".

Bu gün artıq viza tələbinin tamamilə ləğv edilməsi ilə bağlı atılacaq addımlar məhz Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə uğurla inkişaf edən qardaşlıq və dostluq münasibətlərinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" olaraq xarakterizə etdiyi ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

**RƏFİQƏ HÜSEYNOVA**

*Rəcəb Tayyib Ərdoğan: "Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur"*

**A**zərbaycan-Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisində əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri, səfərlər çərçivəsində səsləndirdiyi fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiktisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-

Tbilisi-Qars dəmir yolunun reallaşdırılması hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmlənməsinə daha da artırmaqdadır. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcmi üçün xeyli dərəcədə artırılmasına imkan verir.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son səfəri çərçivəsində səsləndirilən bəyanatların və imzalanan sənədlərin

iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olacağı gözlənilir.

"Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmək mümkün olacaq" Bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri" adlı vebinarda deyib. O bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər elə bir səviyyədedir ki, iki ölkə arasında viza rejimi olmamalıdır. Nazir müavini bildirib ki, iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması üçün müxtəlif üsullar var və müəyyən tədbirlərin görülməsi tələb olunur. "Türkiyə artıq şəxsiyyət vəsiqəsi ilə səfərləri bəzi ölkələrlə həyata keçirir. Niyə bu, Azərbaycanla da olmasın?", - Xələf Xələfov deyib. Nazir müavini qeyd edib ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türki-

yəyə səfəri zamanı XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdə müvafiq məsələ müzakirə olunub: "İşçi qrupları səviyyəsində təmaslar quruldu. Texniki baxımdan bu məsələnin həyata keçirilməsi üçün sənədləşdirmə işləri aparılır. İnanıram ki, yaxın zamanlarda bu məsələnin praktiki həllinə nail olacağıq. Çünki bunun üçün heç bir maneə və məhdudiyyət yoxdur". X.Xələfov onu da vurğulayıb ki, Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsi rəsmi Bakının xarici siyasətinin əsas istiqamətini təşkil edir. Nazir müavini, həmçinin bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib.

Göründüyü kimi, dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bu gün bütün dünyaya örnekdir. Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik olması hər iki ölkə



## Mehriban xanım Əliyevanın rəsmi "Instagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib

*Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "instagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib.*

SİA-nın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımında qeyd edilir: "Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanması, inkişaf etdirilməsi və dünyada tanınması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yedirir, onlara bu işdə böyük



uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səs-lərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!"

## Prezidentin köməkçisi sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər edib

2020-ci ilin 18 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) reisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd di-



viziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

DSX-dən SİA-ya bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəzifəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, Ermənistanla dövlət sərhədindəki sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüş olub.

Həmçinin, "Qazax" əlahiddə sərhəd diviziyasında hərbi tikinti-quruculuq işlərinin gedişatı nəzərdən keçirilib, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun daha da gücləndirilməsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

## Avropa İttifaqı ilə yeni əməkdaşlıq müqaviləsi imzalanacaq



"Azərbaycan hökumətinə 2 illik əməkdaşlıq proqramını əhatə edən yeni müqavilə təqdim edilib". SİA xəbər verir ki, bu sözləri Azərbaycan-Avropa İttifaqı onlayn biznes forumunda beynəlxalq təşkilatın yerli nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. Yerli nümayəndəliyin rəhbəri qeyd edib ki, orta q layihələr olacaq. "Gələcək ortaq maliyyələşdirmə layihələrimiz, sosial-iqtisadi bərpə ilə bağlı olacaq", deyərək Kestutis Yankauskas bildirib.

## ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb

**ABŞ-ın məşhur radio aparıcısı Con Batçelor və ABŞ Prezidenti Riçard Niksonun nəvəsi, siyasi şərhçi Kristofer Nikson Koks cari ilin 16 sentyabr tarixində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə götürüb və sözügedən müsahibə ABŞ-ın Nyu York şəhərindən yayımlanan, çoxmilyonluq dinləyici auditoriyasına malik nüfuzlu "Con Batçelor Şou" radio proqramında yayımlanıb.**

Azərbaycanın ABŞ-dakı Səfirliyindən SİA-ya verilən məlumata görə, müsahibə zamanı səfir Elin Süleymanov cari ilin 15 sentyabr tarixində Ağ Evdə təşkil olunan "Abraham" razılığının imzalanma mərasimində iştirak etdiyini və Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası sülh və dialoqun təşviqinin həmişə tərəfdarı ol-

duğunu vurğulayıb. Prezident İlham Əliyevin Yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə cari ilin 16 sentyabr tarixində Azərbaycanın yəhudi icmasını təbrik etdiyini bildiren Elin Süleymanov, Azərbaycan yəhudi icmasının əsrlər boyu Azərbaycanda sülh və əminamanlıq şəraitində yaşadığını xatırladı.



Elin Süleymanov Azərbaycanın müsəlman ölkəsi olaraq islam dünyası üçün önəm daşıyan məsələləri təşviq etməklə yanaşı, İsrail ilə də normal diplomatik əlaqələr qurmağı bacardığını bildirib, bu mənada Azərbaycanın dünyanın bir çox ölkələri üçün nümunə ola biləcəyini qeyd edib və ölkəmizin İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalarla diqqət çəkən Elin Süleymanov,

Ermənistanın sonuncu belə hərbi təcavüzü nəticəsində bir azərbaycanlı əsgərin yaralandığını bildirib və Ermənistanın regionda sülhün və hətta öz xalqının rifahı əleyhinə olan addımlar atmaqda davam etdiyini vurğulayıb. Rusiyanın Ermənistanla silah göndərməsinin Azərbaycan üçün ciddi narahatlıq yaratdığını qeyd edən E.Süleymanov, hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan və Rusiya arasında müzakirələrin aparıldığını diqqətə çatdırıb. Səfir ABŞ, Fransa və Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nisbətən passiv olduğunu bildirib və həmsədr ölkələrin Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün kifayət qədər fəallıq nümayiş etdirmədiklərini təəssüf hissi ilə qeyd edib.

Elin Süleymanov Ermənistanın Suriya və Livandan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirdiyini və bununla da həmin ərazilərdə demografik vəziyyəti dəyişməyə çalışdığını vurğulayıb. Kristofer Nikson Koks son zamanlar Prezident Trampın bir neçə sülh razılaşmasına nail olduğunu vurğulayaraq, ABŞ tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nə edə biləcəyini sual edib. Buna cavab olaraq Elin Süleymanov ABŞ rəhbərliyinin öz Fransa və Rusiya həmkarları ilə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsipi əsasında Azərbaycan və erməni xalqlarının gələcəyi naminə sülh razılaşmasına nail olmaqla ABŞ-ın özünün də maraqlarını təmin edə biləcəyini qeyd edib.

Səfir Elin Süleymanovun "Con Batçelor Şou" radio proqramında yayımlanan hazırkı müsahibəsi ilə aşağıdakı elektron keçid vasitəsilə tanış olmaq olar: <https://audioboom.com/posts/7684762-the-abraham-agreement-illustrates-th>



# Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli alim - Aida İmanquliyeva

**Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür. Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi olan atası Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş və uzun müddət "Bakı" və "Baku" qazetlərinin baş redaktoru işləmişdir.**

Aida İmanquliyeva Bakıda 132 sayılı orta məktəbi qızıl medalla bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil alıb. 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991) vəzifəsini icra edən Aida xanım 1991-ci ildən həmin institutda direktor vəzifəsində çalışmışdır. 1976-1988-ci illərdə, institutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə, 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Şərqşünaslıq İnstitutunun elmi və ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə, 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, bir il sonra isə, uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını mü-

dafiə edərək, filologiya elmləri doktoru adına layiq görülmüşdür. Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərslər deyirdi. Elə, məhz buna görə də, SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə, ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdir.

A.İmanquliyeva 1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə birlikdə "İnsan və quş" adlı hekayələr məcmuəsini çap etdirir. Bundan əlavə, "Ərəb filologiyası" şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət kiçik bir antologiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. "Ağ günlərin sorağında" adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hiçqırıqlar"



adlı hekayəsi də öz əksini tapıb. Bunlardan əlavə, Aida xanım müxtəlif illərdə respublikanın nəşriyyat orqanları tərəfindən ərəb ədəbiyyatı ilə bağlı çap olunmuş bir çox kitaba ön söz yazmış və xeyli sayda kitabın elmi redaktoru olmuşdur.

Aida İmanquliyevanın çoxsaylı elmi əsərlərində (3 monoqrafiya ("Mixail Nuayme və "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da, nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün yeni Şərq ədəbiyyatınının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub-saxlanılması və inkişafı idealına sadıq qalmışdır. İstedadlı gənc alim 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcə-

sini aldıqdan sonra, elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirmişdir.

1964-cü ildə "Mixail Nuayme və XIX əsr qa-baqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüayməninin bir neçə hekayəsini ərəb dilindən rus dilinə tərcümə edərək, 1979-cu ildə Moskvada "Vostoçni almanax" jurnalında çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövrü mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.

Aida İmanquliyeva 1971-1973 və 1979-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru vəzifəsində çalışıb. "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında" (1970), "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə

problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperalizmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarix və müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlər-

də fəal çalışmışdır.

A.İmanquliyeva 1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və 1983-cü ildən etibarən, sözügedən cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

Bütün elmi fəaliyyətini Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapmasınının tədqiqinə həsr edən Aida xanım özündən sonra çağ-daş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə və yeni bir yol açmışdır.

Onun elmi fəaliyyəti, nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün yeni Şərq ədəbiyyatınının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəci b keyfiyyətlər təcəssüm edirdi. Onun ömür yolu həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamliğa və vəhdətə can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olub. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti də, bütövlüyə və vəhdətə can atan xarakterin ifadəsi olub. Xalqımızın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugününümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışıb.

Görkəmli ədəbiyyatşünas xanım A.İmanquliyeva 1992-ci il sentyabrın 19-da Bakıda dünyasını dəyişib.

**ZÜMRÜD BAYRAMOVA**



ABŞ-in məşhur radio aparıcısı Con Batçelor və ABŞ Prezidenti Riçard Niksonun nəvəsi, siyasi şərhçi Kristofer Nikson Koks Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovdan müsahibə götürüb. Müsahibə ABŞ-in Nyu-York şəhərindən yayımlanan, çoxmillionluq dinləyici auditoriyasına malik nüfuzlu "Con Batçelor Şou"

radio proqramında efirə verilib. Müsahibə zamanı səfir Elin Süleymanov sentyabrın 15-də Ağ Evdə təşkil olunan "Abraham" razılığının imzalanma mərasimində iştirak etdiyini, Azərbaycanın dünyada mədəniyyətlər və dinlər arasında sülh və dialoqun təşviqinin həmişə tərəfdarı olduğunu vurğulayıb. Azərbaycan Prezidenti İl-

## ABŞ-in məşhur radio şousunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair proqram yayımlanıb

ham Əliyevin yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik etdiyini bildiren Elin Süleymanov ölkəmizdəki yəhudi icmasının əsrlər boyu respublikamızın ərazisində sülh və əmin-amanlıq şəraitində yaşadığını xatırladı. Elin Süleymanov Azərbaycanın müsəlman ölkəsi olaraq İslam dünyası üçün önəm daşıyan məsələləri təşviq etməklə yanaşı, İsraillə də normal diplomatik əlaqələr qurmağı bacardığını bildirib, bu mənada rəsmi Bakının dünyanın bir çox ölkələri üçün nümunə ola biləcəyini qeyd edib. Diplomat, həmçinin ölkəmizin İsrail-Fələstin münasibətinin "iki dövlət prinsipi" əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalar

ra diqqət çəkən Elin Süleymanov Ermənistanın sonuncu belə hərbi təxribatı nəticəsində bir azərbaycanlı əsgərin yaralandığını bildirib və təcavüzkar ölkənin regionda sülhün və hətta öz xalqının rifahı əleyhinə olan addımlar atmaqda davam etdiyini vurğulayıb. Rusiyanın Ermənistanla silah göndərməsinin Azərbaycan üçün ciddi narahatlıq yaratdığını qeyd edən E.Süleymanov hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün iki ölkə arasında müzakirələrin aparıldığını diqqətə çatdırıb. Səfir ABŞ, Fransa və Rusiyanın həmsədrləri olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinin nisbətən qeyri-fəal olduğunu bildirib, həmsədr ölkələrin Ermənistan ilə Azərbaycan arasında sülhə nail olmaq üçün kifayət qədər fəallıq nümayiş etdirmədiklərini təəssüf hissi ilə bildirib. Dip-

lomat Ermənistanın Suriya və Livandan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyini, bununla da həmin ərazilərdə demografik vəziyyəti dəyişməyə çalışdığını vurğulayıb.

Kristofer Nikson Koks son zamanlar Prezident Trampın bir neçə sülh razılaşmasına nail olduğunu vurğulayaraq, ABŞ tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nə edə biləcəyi ilə bağlı sual verib. Sualı cavablandıraraq Elin Süleymanov ABŞ rəhbərliyinin Fransa və Rusiyadan olan həmkarları ilə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsipi əsasında Azərbaycan və erməni xalqlarının gələcəyi naminə sülh razılaşmasına nail olmaqla öz ölkəsinin də maraqlarını təmin edə biləcəyini vurğulayıb.



# YAP İcra Katibliyində videokonfrans keçirilib



**Sentyabrın 18-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində "Əsrin müqaviləsi" və Azərbaycanın müasir reallıqları mövzusunda videokonfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov "Əsrin müqaviləsi"nin tarixi əhəmiyyətindən bəhs edib.**

Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında 1994-cü ilin 20 sentyabrında imzalanmış "Əsrin müqaviləsi"nin xüsusi yeri var: "Müasir tariximizin ən önəmli hadisələrini sadalamalı olsaq, onların sırasında Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə möhtəşəm qaydışını və bu qaydışın bilavasitə nəticəsi kimi qiymətləndirilməli olan bu neft sazişinin imzalanmasını qeyd etmək yerinə düşər. Çünki Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmamışdan əvvəl də neft sazişi imzalamıq cəhdləri olmuşdu, amma bu cəhdlər nəticə verməmişdi. Çünki ölkəmizdə ictimai-siyasi sabitlik yox idi, Azərbaycan müharibə vəziyyətində idi, həmçinin ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi ilə bağlı kənardan təhdid və təzyiqlər də var idi".

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın çətin zamanlarında Ümummilli Lider Heydər Əliyev bu müqavilənin imzalanmasına nail oldu: "Müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan dünyanın enerji mərkəzinə çevrildi. Dünyanın nüfuzlu dövlətləri, nəhəng şirkətləri ölkəmizə cəlb olundu. Bu sazişin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Azərbaycan nefti dünya bazarına çıxarıldı, ölkəyə valyuta kütləsi daxil oldu və bununla da inkişaf prosesləri başlandı. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də təkə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə global enerji siyasətinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi" imzalandı".

Baş nazirin müavini qeyd edib ki, "Əsrin müqaviləsi"nin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük düşüncəsinin və iradəsinin sayəsində mümkün olub: "Azərbaycan dövlət müstəqilliyini yenidən əldə etmişdi. Ölkəmizin daxilində və ətrafında gedən siyasi

proseslər müəyyən səbəblərdən başa çatmamışdı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətə Azərbaycanın neft strategiyasının işlənilməsi də daxil idi. Qeyd etdiyim kimi, o zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirə bildi".

YAP Sədrinin müavini söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə neft strategiyası uğurla davam edir və artıq 26 ildir ki, "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir: "Bu layihənin ən böyük əhəmiyyəti Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, bu ehtiyatlar hesabına iqtisadiyyatının inkişaf etdirilməsi, insanların rifah halının yaxılaşması, ölkədə infrastrukturun yeniləşməsidir". Onun sözlərinə görə, "Əsrin müqaviləsi"nin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Əli Əhmədov deyib ki, neftdən gələn gəlirlər xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların əhəmiyyətini vurğulayan Baş nazirin müavini neft strategiyasının bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcəyini diqqətə çatdırıb.

Videokonfransda geniş məruzə ilə çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, 26 il əvvəl imzalanmış "Əsrin müqaviləsi" ilə Azərbaycanda və ümumən regionda yeni bir dövr başlandı.

Bu, öz mahiyyətinə görə müstəqillik tariximizin ən mühüm hadisələrindən idi. Nazirin sözlərinə görə, bu gün Azərbaycanın dünyada tutduğu yer 26 il əvvəlkindən çox fərqlənir: "Azərbaycan müstəqillik yollarında ilk kövrək addımlarını atan, zəif, qeyri-sabit, sosial-iqtisadi həyatı tənəzzülə məruz qalmış bir ölkədən bu gün regionun liderinə, global enerji-kommunikasiya layihələrinin müəllifinə, beynəlxalq aləmdə yüksək nüfuza malik davamlı inkişaf edən bir dövlətə çevrilib. Ölkəmizi bu səviyyəyə yüksəlmiş nailiyyətlərin təməlinə isə məhz "Əsrin müqaviləsi" durur. 1991-ci ildə müstəqilliyin əldə edilməsi Azərbaycanın artıq öz taleyinə sahib olmasının rəsmi təsdiqi idisə, "Əsrin müqaviləsi" də bunun əməli sübutu idi. Bununla xalqımız neçə onilliklərdən sonra artıq öz halal sərvətlərinin sahibinə çevrildiyini və bu sərvətdən xoşbəxt gələcəyi üçün ən səmərəli şəkildə faydalanmaq əzmini, bacarığını ortaya qoydu. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, yüksək nüfuzu və uzaqgörənliyi sayəsində "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanca Xəzər dənizinin karbohidrogen ehtiyatlarının beynəlxalq əməkdaşlıq əsasında uzunmüddətli işlənməsini, nəhəng neft-qaz şirkətlərinin qabaqcıl təcrübəsindən, yeni texnologiya və investisiyalarından istifadəni təmin etdi".

P.Şahbazov qeyd edib ki, enerji layihələri Azərbaycanı etibarlı tərəfdaş kimi global enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevirdi. "Əsrin müqaviləsi"nin töhfəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi ilə regionda enerji marşrutlarının şaxələndirilməsi ideyasını da məhz Azərbaycan reallaşdırdı. Daha sonra "Şahdəniz" qaz yatağı ilə bağlı imzalanmış saziş, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərinin çəkilməsi, ardınca Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi də bu istiqamətin davamı oldu. Enerji marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyi kimi hədəflərin Azərbaycanada necə uzaqgörənliklə proqnozlaşdırıldığı müasir dünyamızın reallıqlarında öz təsdiqini tapdı.

Nazirin sözlərinə görə, "Əsrin müqaviləsi"nin bütün bu davam edən uğurları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü enerji siyasətinin, bu siyasətin icrasında Azərbaycan neftçilərinin fədakar

başlanması növbəti 30 ildə bizə bu uğurları davam etdirmək imkanı verəcək. Azəri-Çıraq-Günəşli yataqlarının ölkənin əsas gəlir mənbəyi olduğunu və neft-qaz sektorunun gələcək illərdə də Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağını nəzərə alaraq apstrim əməliyyatlarında davamlı strateji əhəmiyyət daşıyır. Neftə global tələbatın azalması, aşağı qiymətlər şəraitində və enerji transformasiyası dövründə bir çox beynəlxalq enerji şirkətlərinin neft-qaz layihələrindən geri çəkildiyi, bərpə olunan enerjiyə üstünlük verən strategiyalar qəbul etdiyi vaxtda belə bir



əməyinin, eyni zamanda beynəlxalq neft şirkətləri ilə səmərəli əməkdaşlığımızın, etibarlı tərəfdaşlığımızın töhfələridir. Beləliklə, ötən bu 26 il ərzində xarici tərəfdaşlarla birgə işimizin bəhrələri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində üç il əvvəl "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi ilə bağlı Sazişin müddətinin 2050-ci ilədək uzadılması ilə bu müqavilə, əslində, "iki əsrin müqaviləsi" statusu qazanmış oldu.

Hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslərin çərəyən etdiyini deyən P.Şahbazovun sözlərinə görə, bəşəriyyəti yeni çağırışlarla üzleşdirən koronavirus pandemiyası mövcud geosiyasi nizamda və dünyanın enerji mənzərəsində ciddi dəyişikliklərə əsas verir: "Azərbaycanın öz inkişafında yeni səviyyəyə yüksəlməsi həm də enerji siyasətini müasir tələblərə uyğunlaşdırması, yeni geosiyasi reallıqlar, iqtisadi, enerji və ekoloji təhlükəsizlik çağırışları şəraitində enerji mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamasından asılı olacaq. Bu bağlılıqda "Əsrin müqaviləsi" və onun yol açdığı konkret layihələr vasitəsilə ölkəmizin milli təhlükəsizliyini global təhlükəsizlik formulları ilə əlaqələndirən kursun mühüm rol oynayacağı gözləniləndir. İstismara verildən bu ilin sentyabrına kimi Azəri-Çıraq-Günəşli yataqlarından 516 milyon ton neft hasil olunmuş, Azərbaycan bu yataqlardan dünya bazarına 305 milyon ton neft ixrac etmiş, SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilmiş və ümumilikdə layihə hesabına 145,8 milyard dollar gəlir əldə edilmişdir. Yataqların 2050-ci ilədək işlənilməsi, yeni layihələrə

müqavilənin mövcudluğu kifayət qədər etibarlı təminatdır.

Videokonfransda həmçinin, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün müstəqil Azərbaycanın iqtisadi müstəqilliyini, yüksək enerji təminatına malik ölkəyə çevrilməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür ki, bunların sırasında da ölkəmizin uğurlu enerji siyasətinin önəmini xüsusi vurğulamaq lazımdır.

Qeyd olunub ki, 26 il öncə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsas qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəltdi. Azərbaycan qısa müstəqillik tarixində özünün iqtisadi imkanlarını və milli gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq dünya miqyasında güclü dövlətə çevrilib.

O da vurğulanı ki, Azərbaycan "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində də inamlı addımlar atır. Respublikamızda sosial-iqtisadi infrastruktur quruculuğu geniş vüsət alıb. Eyni zamanda, özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanan Azərbaycan ölkə vətəndaşlarının yüksək həyat səviyyəsini təmin etməyi hədəfləyən siyasət həyata keçirir.

**Ceyhun Rasimoğlu**



**Bugünkü əmək bazarının dəyişən tələb və meyillərinə uyğun olaraq ölkəmizdə peşə təhsilinə qarşı maraq artır və bu təhsil sahəsinin modernləşdirilməsi prosesi sürətlə davam edir. AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclis Sədri-nin müavini Adil Əliyev bildirib.**

Adil Əliyev deyib ki, hələ 2016-cı ildə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərə cavab verməsinin təmin edilməsi istiqamətində peşə təhsilinin inkişafı prioritet sahələrdən biri elan edildi. Onun genişləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq edildi. Gənclər arasında peşə təhsilinə marağın artırılması və ixtisaslı işçi qüvvəsinin formalaşması sahəsində bu Strateji Yol Xəritəsi qarşıya qoyulmuş əsas tələblərdən birinə çevrildi. Əmək bazarında özəl sektorun peşə təhsilli işçilərə marağını nəzərə alaraq, işəgötürənlərin də peşə təhsili olan kadrlara tələbini sürətləndirmək əsas hədəf olaraq müəyyən edildi.

Artıq bu sahənin inkişafı ilə

bağlı PPP (Public Private Partnership) proqramları əsasında peşə təhsilinin inkişafında dövlət və özəl sektorun əməkdaşlığı başlanıb. Peşə təhsilində inkişafın təmin edilməsi ilə bağlı Bakı, Sumqayıt və Gəncə şəhərində, eləcə də digər rayonlarda yerləşən peşə təhsili müəssisələrinin rasionallaşdırılması, müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılması bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir.

Peşə təhsilinə marağın artması fonunda Cənubi Koreya ilə birlikdə KOICA proqramına uyğun olaraq 38 milyon manat nizamnamə fondu olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi quruldu. Peşəyə uyğun marağın artması baxımından əyaniliyi artırmaq üçün mərkəz yeni model avadanlıqlarla təmin edilib. Təhsil

## Adil Əliyev: "Sumqayıt Kimya Sənaye Parkı nadir bir layihədir"



lin formal, qeyri-formal olmasından asılı olmayaraq, burada əsas gələcək işçinin ixtisaslı olmasıdır. Burada ən əsas şərt isə gənclərin gələcəkdə fəaliyyət göstərəcəyi sahənin növündən asılı olmayaraq ixtisaslı mütəxəssis olaraq yetişdirilməsidir.

Bu yaxınlarda ölkəmizdə peşə təhsilinə olan marağın artmasının əyani bir nəticəsini gördük. İlk dəfə olaraq Sumqayıt Kimya Sənaye Parkının daxilində Peşə Təhsil Mərkəzi yaradıldı. Bu da bir neçə strateji hədəfə nail olunması deməkdir. Birincisi, tələbələr müasir

infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə verdişləri öyrənir. İkincisi, tələbələrin praktik təcrübə toplamaq məqsədilə ayrı-ayrı müəssisələrə göndərilməsinə ehtiyac qalmır. Üçüncüsü, tədris və təcrübə prosesində iştirak edən

gənclər gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində iş yeri əldə etmək imkanı qazanırlar.

Sumqayıt Kimya Sənaye Parkı olduqca unikal bir layihədir. Belə ki, Park yaradıldıqdan sonra bir çox istehsal müəssisələri parkın daxilində fəaliyyətə başlayıb. Təbii ki, sənaye parklarının yaradılmasında məqsəd, ilk növbədə, ölkənin idxala olan tələbatının ilkin mərhələdə qarşısının alınması, yerli tələbatı ödədikdən sonra ixrac potensialının qiymətləndirilməsi, rentabelli hesab edildikdə ixra-

cın təmin olunmasıdır. İxrac həm də ona görə mühümdür ki, bu sahədə əldə edilən gəlir tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əsasdır. İxracın nəticəsində ölkəmizə xaricdən əlavə valyuta gəlir, hansı ki, bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanması daha çox neft-qaz sektorunun üzünə düşür.

"Hesab edirəm ki, bu sahələrin inkişafında sahibkarlar da fəaliyyətlərini genişləndirməlidirlər. Xüsusilə, xaricdə yaşayan azərbaycanlı iş adamları mövcud vəziyyəti qiymətləndirməli və Azərbaycana vəsait qoymalıdırlar. Təkcə ona görə yox ki, Azərbaycan onların vətənidir və hər zaman da doğma ölkələrinin dəstəyini hiss edirlər, həm də ona görə ki, ölkəmizdə onlar üçün kifayət qədər cəlbədicə və gəlirli sahələr var. Öz ölkələrinə investisiya qoymaq da vətənpərvərlik hissinin yüksək əlamətlərindən biridir", - deyər Milli Məclis Sədri-nin müavini qeyd edib.

## Penitensiar Xidmət: "Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərdi"



Mətbuatda məlumat verildiyi kimi, məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edib, bununla əlaqədar səhhiyyə həkimi nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb. Penitensiar Xidmətdən SİA-ya daxil olan məlumatlara görə, eyni zamanda, xahişi ilə şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilmiş, A.Qeybulla onun səhhiyyəinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya - "City Hospital"a köçürülməsini xahiş edib.

Bununla əlaqədar T.Yaqublunun səhhiyyəsinə qayğı və həssaslıqla yanaşılaraq, o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib. 17.09.2020-ci il tarixdə T.Yaqublu "City Hospital"da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunmuş və vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyən edilib

Hazırda T.Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, bağıccəllənəndən, ümumi həlsizlikdən şikayət edir. Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir.

T.Yaqublunun müdafiəsini həyata keçirən vəkllərin hökmdən verdikləri apellyasiya şikayətləri və barəsində seçilmiş qətim-

kan tədbirinin dəyişdirilməsinə dair vəsətəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhiyyə durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək T.Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

## "Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib"

"Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi bir daha onu göstərdi ki, Azərbaycan dövləti ənənəvi olaraq hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlıdır. Bu isə o deməkdir ki, hər bir vətən-



daşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətli bir şeydir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

"Ancaq bir məsələni də qeyd etmək

lazımdır ki, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq həm də ictimai-siyasi müstəviyə də transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı. Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünənlər deyildi. Çünki onları vətəndaşımızın həbsdən, sağlamlığından, azadlığından daha çox şəxsi siyasi çıxarları maraqlandırır və axıra qədər də bu mövqelərindən əl çəkmədilər. Bax ictimai vicdanı ağırdan da elə budur. Ancaq bu marginal qruplardan fərqli olan xeyli sayda ziyalılarımız, millət vəkllərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki, onlar hüququn nə üçün tətbiq olduğunu obyektiv qiymətləndirərək dövlətimizin Tofiq Yaqublu üçün istisna humanist mövqə ortaya qoymasını xahiş edirdilər. Bax, Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər bunlar idi.

Hüquq sistemimiz isə bütün nüansları nəzərə alaraq ölkəmizdə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul etdi və bu qərar hamımız tərəfindən alqışlanıb. Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə də həm dövlətimizin ədalətini, həm hüquqi sistemimizin humanizmini gözənd salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarında qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir"-deyər, H.Babaoğlu fikrini tamamlayıb.

## Sərdar Cəlaloğlu: "O adamlar gözləyirdi ki, Tofiq Yaqublu ölsün və ölkədə ara qarışsın"

**Xəbər verdiyimiz kimi, Xüdnən Bakı Apellyasiya Məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Məhkəmənin nəticəsi olaraq Tofiq Yaqublu dünən ev dustaqlığına buraxılıb. Məhkəmənin bu qərarını necə qiymətləndirmək olar?**



Xeber.com bu sualla Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğluna müraciət etib. O, açıqlamasında bu addımı dövlətin atdığı ən düzgün addım adlandırdı: "Bu hakimiyyətin və ölkə başçısının atdığı ən düzgün addımdır. İndiki halda Tofiq Yaqublunun həbsdə qalması, onun sağlamlığının risk altında saxlanması heç kimbə lazım deyil. Hökumət bir kurs seçib, iqtidar

müxəlifətə yaxınlaşması. Bu cürə addımlar atılmalıdır ki, ölkədə olan gərginlik aradan qaldırılsın. İctimai rəy hər zaman nəzərə alınmalıdır. Mən bu addımı alqışlayıram".

Partiya sədri deyib ki, bəzi qüvvələr Tofiq Yaqublu üzərindən siyasi dividend qazanmaq istəyində idi: "Bəziləri istəyirdi ki, Tofiq Yaqublu ölsün və ölkədə ara qarışsın. Biz partiya sədrləri olaraq Prezidentə müraciət etmişdik ki, Tofiq Yaqublu azad edilsin və səsimiz eşidildi. Kim onun ölümünü istəyirdi, bu artıq vicdan məsələsidir. Mən bir daha bu addımı iqtidarın və İlham Əliyevin ən düzgün qərarı kimi qiymətləndirirəm".



## Şamsəddin Hacıyev YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor

Azərbaycan hazırda dünya dövlətləri ilə həm hökumətlərarası ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli münasibətlərdə müstəqillik tarixi boyunca ən yüksək siyasi, iqtisadi və hərbi nüfuz malikidir. Ölkəmiz üçün müsbət beynəlxalq imic formalaşdırın bir çox ictimai-siyasi, iqtisadi, mədəni, tarixi və strateji amillər göstərmək olar ki, bunlar da hazırkı mürəkkəb və ziddiyyətli beynəlxalq münasibətlər sistemində məhz ölkə başçısı cənab İlham Əliyevin şəxsi keyfiyyətləri, idarəçilik məharəti və məsələlərə özünəməxsus kreativ yanaşması ilə bağlı olmaqla həm ölkədaxili siyasətə, həm də xarici diplomatiyamıza hər ötən gün yeni nailiyyətlər əlavə edir.

Bu gün hamımızın xalq, millət olaraq ən ağırlı və ümdə problemi işğal altında olan torpaqlarımızın - Qarabağ və onun ətrafında yerləşən yeddi rayonun erməni tapdağından azad edilməsidir. Aydın görünən budur ki, yeri gəldiyində dünyanın super gücləri tərəfindən qətiyyətlə önəm verilən beynəlxalq hüquq, insan haqları və s. bu kimi demokratik dəyərlər simasız erməni işğalçıların yalanları, şər-böhtanları, riyakarlığı və ya "güclü dostları" qarşısında heçə enir. Azərbaycan beynəlxalq hüququn bütün tələblərinə əməl edən və bu qanlı konfliktə böyük itkilərə məruz qalan tərəf olaraq hələ də beynəlxalq hüququn aliliyinin, haqq-ədalətin bərqərar olunacağına, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların qeyd-şərtsiz yerinə yetirilməsində israrlı olacağına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ədalətli mövqə tutacağına ümidini itirməyərək səbrlə gözləyir, işğalçının aqressiyası və həyasızlığı isə gündən-günə endəzədən çıxaraq dözülməz olur. Son bir neçə ildir ki, işğalçı Ermənistanın ardi-arası kəsilməyən sərsəm bəyanatları, münafişinin sülh yolu ilə həll olunması istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqeyi və istər münafişə bölgəsində, istərsə də dövlət sərhədləri boyunca mütəmadi təxribatları göstərir ki, işğalçı rejim nəinki işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etmək fikrindədir, əksinə yeni ərazilər işğal etmək xülyəsindədir ki, bu da Azərbaycan xalqının sözün əsl mənasında səbr kəsimini daşıdır. Ən son bu il Tovuz istiqamətindəki iyul döyüşləri növbəti dəfə nümayiş etdirdi ki, kiçikdən böyüyə qədər bütün Azərbaycan xalqı Ali Baş Komandanın bir əmri ilə ayağa qalxmağa və Qarabağı azad etməyə hazırdır. Gənc, yaş-

# Bütün müsəlman dünyası işğalçı Ermənistanla layiq olduğu münasibəti göstərməlidir

lı, fərq etməz, bütün xalq bir gecədə yumruq kimi birləşməyi bacarırsa, bunun səbəbi cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhu və Ali Baş Komandanımıza sonsuz inam və etimaddır.

Xalq-Lider-Ordu arasındakı bu sarsılmaz inam və qarşılıqlı etimadı yaradan başlıca amil ölkə başçısı cənab İlham Əliyevin Qarabağ həqiqətləri, Azərbaycanın bu münaqişədəki haqlı və prinsipli mövqeyi ilə bağlı hər fürsətdə, ən yüksək beynəlxalq tribunallarda, hökumətlərarası ikitərəfli və çoxtərəfli münasibətlərdə, irilixirdalı bütün beynəlxalq tədbirlərdə, görüşlərdə qətiyyətlə, cəsaretlə, tərəddüdsüz və birmənalı şəkildə mövqə ortaya qoymasındadır. Bir neçə nümunə: "...1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Status-kvo qəbul edilməzdir! Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbul ediləməzdir." ("Asiyanın Qəlbə - İstanbul Prosesi" çərçivəsində keçirilən konfransda İlham Əliyevin nitqi, 01.12.2017)."Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsidir!" (İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında tarixi nitqi, 03.10.2019) "...O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, - Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik!" (Prezident İlham Əliyevin bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibəsi, 23.12.2019) "...Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır.... Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azər-

baycan vətəndaşları öz doğma dedə-baba torpaqlarına qayıtmalıdır! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər." (Balakən regional "ASAN xidmət" mərkəzinin açılışı, 29.07.2020). 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı tarixi nitqində Xocalıda dinc sakinlərin qatili olan, bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri kimi Ermənistanın o vaxtki prezidentini BMT tribunlasından bütün dünya ictimaiyyəti qarşısında birbaşa itiham etməsi bu mövqeyin ən bariz nümunələrindəndir. Bu kimi yüzlərlə beynəlxalq tədbirlərdə cənab İlham Əliyevin nitqlərindən sitatlar götürə bilərik ki, hər çıxışında işğalçı dövlətin əsl siması ifşa edilir, humanizmdən uzaq faşist, aqressiv, terrorçu siyasəti bir daha təsdiq olunur.

Ən son şahidi olduğumuz kimi, bir neçə gün öncə sentyabrın 7-də cənab İlham Əliyev İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərək növbəti dəfə işğalçı Ermənistanı qətiyyətlə ifşa etdi: "Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir." Bu yığcam bəyanat əslində son dərəcə mühüm məqamları özündə ehtiva edir. İlk növbədə unutmayaq olmasın ki, İranın Ermənistanla bir çox sahələrdə əməkdaşlığı heç də gizli fakt deyildir. Sadəcə bunu demək kifayətdir ki, İran şirkətləri Ermənistanla və Azərbaycanın işğal altındakı torpaqlarında tarixi Azərbaycan abidələrinin, əsərlərinin "bərpa-sında" yaxından iştirak edir. Üstəlik, yalnız "bərpa"-da deyil, eyni zamanda işğalçının torpaqlarımızdakı Azərbaycan izlərini "özgənkənləşdirmə" cəhdlərində də bizi narahat edən bəlli faktlar var. Məsələn, 2019-cu ilin 14 oktyabr tarixində işğalçı rejim Şuşada tarixi "Yuxarı Gövhər Ağa" məscidini "bərpa" edərək Qarabağ xanlığı dövründə inşa olunan Azərbaycan məscidini "tarixi Fars məscidi" kimi "dünya ictimaiyyətinə təqdim etdi". Rəsmi Tehran bu məsələyə niyə münasibət bildirmədi? Bu faktlardan görüldüyü kimi, cənab İlham Əliyevin məhz Seyid Abbas Musəvi ilə söhbətdə Azərbaycanın tarixi, dini, mədəni irsinin işğalçı vandallar tərəfindən mənimsənilməsinə, dağıdılması-

na, təhqir olunmasına diqqət çəkəməsi ciddi əsaslara malikdir.

Daha bir təəssüfləndirici reallıq - İranın ermənilərin işğal etdiyi ərazilərimizə, - Dağlıq Qarabağa sərmayə yatıran 300-dən çox şirkətinin separatçı rejim ilə məlum istə münasibətlərinin səbəbləri və ya izahları nə ola bilər? Görəsən bu şirkətlər Ermənistanla, xüsusilə dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı-kriminal rejimlə əlaqələrini hansı ərazilər üzərindən həyata keçirir? Təbii ki, işğal altında olan Azərbaycan ərazilərindən... Daha bir maraqlı məqam budur ki, Azərbaycanın düşünülmüş, uzaqgörən siyasəti nəticəsində uzun illərdə ki, işğalçı Ermənistan regional təcrid vəziyyətinə salınıb və bütün global, regional layihələrdən kənar qalmışdır. Acınacaqlı fakt bundan ibarətdir ki, İranla həmsərhəd olan Azərbaycanın işğal olunmuş əraziləri üzərindən Ermənistanla humanitar və digər yardımlar göstərilir. Burada xatırlatmaq yerinə düşərdi ki, 2018-ci ildən daha da kəskinləşən ABŞ-İran münasibətlərində ABŞ tərəfindən İran İslam Respublikasına qarşı elan olunan sərt iqtisadi sanksiyalar, embarqolar və s. zamanı Azərbaycan, İranla iqtisadi münasibətlərini olduğu kimi saxlayan əsaslı ölkələrdən biri oldu. İran sanksiyası altında olsa da, Azərbaycan bu sanksiyalara məhəl qoymadan İranla əlaqələrini nəinki məhdudlaşdırmadı, əksinə daha da genişləndirdi. O dövrdə hətta Azərbaycan ərazisi üzərindən İrana ABŞ tərəfindən mümkün siyasi-hərbi təzyiqlər manipulyasiyaları müzakirə olunduğu vaxtlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələdə qəti mövqə nümayiş etdirdi ki, Azərbaycan heç vaxt heç bir şərtlə öz ərazisinin qonşu ölkələrə mümkün təhdid və təcavüz məqsədilə istifadə edilməsinə yol verməyəcəkdir. Təbii ki, bütün bunları yada salmaqla çox istərdik ki, Azərbaycan dost-qardaş ölkə olan İran, Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münafişəsində birmənalı Azərbaycanın yanında olsun, xüsusilə dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı, kriminal rejimlə bütün əlaqələrinə son qoysun.

Bu mövzu ilə bağlı daha bir maraqlı məqam - 10 sentyabr 2017-ci il, cənab İlham Əliyev Astanada İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində iştirak edir və Sammitin "XXI əsrdə elmin cəmiyyətə artan təsiri" mövzusunda sessiyasındakı nitqində işğalçıya daha bir diplomatik dərs verir. Sitat: "...İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotosənədləri erməni vandallizminin sənədlə sübutudur. Ermənistan islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz." İslam

Əməkdaşlıq Təşkilatının Sammitində bu kəskin bəyanatın səsləndirilməsi əlbəttə ki, bütün müsəlman dünyasına ciddi ismarıq idi ki, əzəldən Türk düşməni olan erməni heç vaxt hər hansı bir müsəlman dövlətinin dostu ola bilməz. Zaman-zaman müsəlman - türk əhalisinə qarşı soyqırımı, etnik təmizləmə siyasətini həyata keçirən, dini, mədəni, tarixi irsə, abidələrə qarşı da bu səpkidə vandalizm aktları və cinayətlər törədən, işğal olunmuş ərazilərdə "tarixi restavrsiya" adı altında Qafqaz Albaniyasına aid irsi saxtalaşdırın, erməniləşdirən, bu mümkün olmadıqda tamamilə dağıdan, xaraba qoyan və daha da irəli gedib məscidlərdə, tarixən müqəddəs ibadət yeri olan məbədlərdə heyvan saxlayan işğalçı Ermənistanı bu barbar hərəkətlərinə görə bütün müsəlman dünyası qınamalı və onlara layiq olduqları münasibəti göstərməlidir.

İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqlı mövqeyini daima dəstəkləmiş və indi də bu mövqeyini davam etdirir. Azərbaycanın İranla tarixən çox yaxın qonşu, dost-qardaş münasibətləri formalaşmış. Regional və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir çox ortaq mövqeləri mövcuddur. Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiya qarşı çox ciddi mübarizə aparır, cəmiyyətimizdə həyat tərzinə çevrilmiş multikulturalizm dəyərləri, dini dözümlülük, müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması bütün dünyaya multikulturalizm, islam həmrəyliyi modeli təqdim edir. Eyni zamanda, bu gün Azərbaycanın İranla iqtisadi-ticarət əlaqələri günbəgün inkişaf edir və şaxələnir. İran İslam Respublikası Azərbaycanın ən mühüm ticarət partnyorlarından biri olaraq qalır. Bu əlaqələr yalnız iqtisadi münasibətlərlə məhdudlaşmır, Şimal-Cənub nəqliyyat dəhlizi kimi global nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasında Azərbaycanla İran arasında yüksək səviyyədə əməkdaşlıq bir çox ölkələr üçün nümunə kimi göstərilə bilər və s.

2020-ci il yaddaşlarda bütün bəşəriyyəti təhdid edən COVID-19 koronavirus pandemiyası ilə əlaqədar dövlətlərarası sərhədlərin bağlanması, əlaqələrin məhdudlaşdırılması ili kimi həkk olunacaqdır. Bütün dünya üçün ciddi sınaq olan və hələ də davam edən bu ağır pandemiya şəraitində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətində bir daha həmrəyliyin, qarşılıqlı yardımlaşmanın əhəmiyyətinə diqqət çəkdi. Əminik ki, Azərbaycan bundan sonra da İslam həmrəyliyinin möhkəmlənməsinə, dünyada multikulturalizm dəyərlərinin yaşadılmasına öz töhfəsini verəcək və bütün müsəlman aləmi həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə, həm də bütün digər məsələlərlə bağlı birlik, həmrəylik nümayiş etdirəcəklər.



# Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqaz regionunun ən Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demok



**Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüş keçirib.**

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Bildirilib ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın daim sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərin müxtəlif istiqamətlərdə irəliləşmələri təşəbbüsləri dəstəklədiyini, ictimai aktualıq kəsb edən layihələrə maliyyə ayırdığını, bilik və bacarıqların artırılmasına yardım etdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Şuranın dəstəyilə həyata keçirilən bu layihələrdən on minlərlə ölkə vətəndaşı faydalanıb. Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqələri çərçivəsində 214 QHT-nin layihəsinin COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olduğunu, bunlardan 197-də sosial dəstəyə ehtiyacı olan ailələrə müxtəlif növ bir dəfəlik yardımlar göstərildiyini deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu gün sayca 6-cı və ən çoxsaylı QHT qruplarından biri ilə görüş keçirir. Bu qrupdakı QHT-lərin fəaliyyət sahəsi çox geniş olmaqla yanaşı, həm də cəmiyyət həyatında əhəmiyyətli rola malikdir. Ölkəmizdə sosial, iqtisadi, humanitar və demokratiya sahəsində görülən işlər sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasət bütün çarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin çağırışına uyğun olaraq QHT-lərin mərkəzi və yerli icra

hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyini vurğulayıb. Prezidentin köməkçisi bununla bağlı yeni və daha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyi qoruyub saxlaya bilmiş, yoxsulluğun səviyyəsi kəskin aşağı enmiş, dövlət büdcəsinin gəlirləri artmışdır. Hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin formalaşması, onun normal yaşayışının təmin olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı şəkildə həyata keçirilən güclü sosial siyasətin başlıca məqsədlərindəndir. Xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, qaçqın və məcburi köçkünlərin problemləri daim ölkə rəhbərinin və Birinci vitse-prezidentin diqqət mərkəzindədir.

Prezidentin köməkçisi bildirib ki, hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə dövlətin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Prezidentin köməkçisi deyib ki, bu gün digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı və sürətli islahatlar keçirilir.

Hikmət Hacıyev təhsil və mədəniyyət sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın misilsiz xid-

mətləri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçib. Bu gün ölkəmizdə söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilme-

mayəndəsi Azər Allahverənov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev, "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin sədri Zənfəra Mustafayeva, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, "Qəbələ Regional Gənclərin Resurs Mərkəzi" İctimai Birliyinin

Mərkəzi" İctimai Birliyinin sədri Sevil Allahverdiyeva, "Kimsəsiz və Axtarılmalı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək" İctimai Birliyinin sədri Tərənə Əhməd, "Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyinin sədri Məleykə Əlizadə, "Ailə Dünyası" ailələrə hüquqi yardım İctimai Birliyinin sədri Gülay Səfərova, Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Rəhiyyə Aslanova, "Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək"



si Azərbaycanda demokratik mühtin vacib göstəriciləri sırasında yer alır.

Prezidentin köməkçisi qeyd edib ki, bugünkü görüş QHT-lərin fikirlərini və təkliflərini onunla bölüşmək üçün gözəl imkandır. Hikmət Hacıyev dövlətin QHT-lərdən ictimai problemləri öyrənmək və aidiyyəti qurumlara əsaslandırılmış təkliflər vermək, ixtisaslaşdıqları sahələrdə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, dövlət orqanları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı təşəbbüslərlə çıxış etmək, cəmiyyətdə baş verən hadisələrə operativ reaksiya vermək, ictimai və milli maraqlar ətrafında səfərbər olmaq, innovativ ideyalar və yaradıcı təşəbbüslər irəliləşmə, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətini təkmilləşdirmək və şəffaflığı, yeni ideyaları, təşəbbüskarlığı və operativliyi təmin etmək kimi gözləntilərinin olduğunu bildirib.

Görüşdə "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, Sosial Rifah Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin nü-

sədri Qalib Nəbiyev, "Dünya Gənc Türk Yazarlar" İctimai Birliyi Məsləhət Şurasının başçısı Əkbər Qoşalı, "Tərtər rayonunun sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, "Vəfa" sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri Fatma Hacıyeva, "Tərəqqi" sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək" İctimai Birliyinin sədri Məmməd Həsənov, "Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri Rövşən Bağirov, "Təmas" regional inkişaf İctimai Birliyinin sədri Səadət Məmmədova, "Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, "Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim" İctimai Birliyinin sədri Fuad Bədəlov, "Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim" İctimai Birliyinin sədri Əli Mirzəyev, "Mingəçevir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlimi" İctimai Birliyinin sədri Füzuli Əsədov, Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımov, "Qadın Problemlərinin Tədqiqatları

tək" İctimai Birliyinin sədri Aynur Zülfiqarova, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmal Ağazadə, "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası İctimai Birliyinin sədri Rəşad Hüseynov, "Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyinin sədri Fərhad Abdullöv, "Validəyın himayəsindən məhrum olan uşaq və gənclərə yardım" İctimai Birliyinin sədri Zaur Seyidzadə, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri Lamiyyə İsayeva, "Dünya" Ana və Uşaqlar İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva, İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlov, Beynəlxalq Diaspora Mərkəzi İctimai Birliyinin sədri İsmayıl Ağayev, "Gəncə Avro-Atlantik Məlumat Mərkəzi" İctimai Birliyinin sədri Mehman Xəlilov, "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad, "Peşəyönlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri İradə Əlili, "Dostluq" gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyinin sədri Yusif Ağayev, "Xan Şuşinski" Fondunun pre-



# sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib”

## kratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb

zidenti Bəyimxanım Verdiyeva, “Gənclərin Təhəssüsü” İctimai Birliyinin sədri Asim Vəliyev, Bələdiyyələrin inkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanov, “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmov, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri Dilərə Muxtarova Nağıyeva, “Avrasiya” Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin sədri Solmaz Əliyeva, Mingeçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin sədri Fərman Nəbiyev, “Azərbaycan Mühəsiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyinin sədri Günay Şahbazova, “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədri Nihad Allahyarlı, “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllür Məmmədova, “Bakı Gənclər Klubu” İctimai Birliyinin

sədri Azər Cavadov, Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Abdulla, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, “Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyinin sədri Camal Məmmədov, “Maarif-pərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyinin sədri Afiq Məlikov, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seidova, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyinin sədri müavini Kənan Eyvazov, Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova, “Azadlıq Hərəkətçiləri” İctimai Birliyinin sədri Təhməsinə Novruzov, “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin

sədri Gəray Əlibəyov, “İctimai İştirakçılığın Dəstəklənməsi “ İctimai Birliyindən Şaban Nəsirov, “Qərbrəsur” vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov, Müasir Azərbaycan Qadını İctimai Birliyinin sədri Kəmalə Muradlı, “Azad Həmfikirilər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, “Uşaq və tələbə gənclər dünyası” İctimai Birliyinin sədr müavini Bəxtimşah Tağıyeva, Miqrasiya Proseslərinin Tədqiqi İctimai Birliyinin sədri Fəridə Vəliyeva, “Aşiq Şəmşir” mədəniyyət ocağı İctimai Birliyinin sədri Həbib Mirov, “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Ələvsət Allahverdiyev, “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, “Həsret Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, Azərbaycan Tarixçiləri İctimai Birliyinin sədri Mehri Xanbabayeva, “Beyləqan Gənclərinin Maarif-

ləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev, Himayədar Humanitar Tərəqqi İctimai Birliyinin sədri Himayət Rizvanqızı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin sədri Rəbiyət Heydərlı, “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədri Elvin Talışinski, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov, Maarifçi Qadınlar İctimai Birliyinin sədri Şerqiyə Məmmədova, “Uluqay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərov, Gəncə Aqrubiznes Assosiasiyasının sədri Vüqar Babayev, Vətəndaş Hüquqları İnstitutunun sədri Başir Süleymanlı, Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Nailə Həşimova, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı, Media Hüquqları İnstitutunun sədri Xalid Ağal, Yayımaların Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Nəsimi Məmmədli, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin

sədri Habil Niftalı, Qafqaz Media Tədqiqatları Mərkəzinin təsisçisi Əziz Orucov, “Yeni Yazarlar və Sənəçilər” İctimai Birliyinin Aydın Əbilov, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov və Sosial Dövlət Nəminə İctimai Birliyinin sədri Faiq Əhmədov iştirak ediblər.

Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə geniş formatda və davamlı olaraq keçirdiyi yeni dialoqun vacib və faydalı olduğunu vurğulayıblar. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahədə onları narahat edən məsələlər barədə danışıra fikir və təkliflərini səsləndiriblər. Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəliləyici rəy və təkliflərinin araşdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

## Müxalifətin Tofiq Yaqublu təbliğatı fiaskoya uğradı!

Mələm olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinə Məsəvat partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb. Məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Qeyd edək ki, T.Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib. Çünki Azərbaycan qüdrətli, hüquqi dövlətdir. Və dərin bir narahatlıq içində vumuxmaları özünü getdikcə daha qabarıq formada bürüzə verən müxalifətin radikal qanadının satqını AXCP sədri Əli Kərimlinin hazırlanan planlarının icrası həmişə olduğu kimi, bu gün də daim fiaskoya uğradı. İstəklərinin əksinə olaraq Azərbaycan daha qüdrətli dövlətə çevrilir, gündüzdən inkişaf edir, təkə mövcud olduğu regionda yox, onun hüdudlarından kənarında belə böyük nüfuz sahibi kimi çıxış edir.

Bələlərinin dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gəlib. Xalq da radikal müxalifətin kim olduğunu yaxşı bilir. Və onu da bilir ki, T. Yaqublunun Qarabağ qazisi olması sosial şəbəkə istifadəçiləri üçün əllərinə düşmüş önəmli faktordur. Bu da təbiidir. Amma bir şeyi unutmaq olmaz ki, Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə əsas prinsip qanunun aliliyidir. Tofiq Yaqublunun həbsi konkret olaraq, bir insidentlə bağlıdır. Məhkəmənin hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bir də onu da vurğulamaq istərdim ki, bu gün ümumi ictimai rəy fonunda, Azərbaycanın hüquqi dövlət olması reallığında, digər məhkəmə instansiyalarının da mövcudluğu fonunda bu məsələlərə yenedən baxılması mümkün olduğu üçün ictimai rəyə uyğun qərarların qəbulu da mümkündür. Məhz T. Yaqublu da ictimai rəyə uyğun qərar qəbul edərək ev dus-



taqlığına buraxılıb.

Göründüyü kimi, dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir. T. Yaqublunun həyatı indi radikalın faydalanmağa çalışdığı alətə çevrilib. Bu gün üçün aktual olan müxalifətin elan etdiyi açıqlama əlaqədar səhətdə yaranmış problemlərin aradan qaldırılmasıdır. Dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir. zərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir. Və bu gün Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görüldü. Tofiq Yaqublu ev dustaqlığına buraxıldı.

Görünən odur ki, radikal müxalifət düşdüyü siyasi koma vəziyyətindən T.Yaqublu “faktor” vasitəsilə çıxma bilmədi.

Bir sözlə, xalqın dəstəyindən tamamilə məhrum olan, nüfuzunu, sosial dəyərlərini və ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itirmiş müxalifətin radikal qanadı ənənəvi inkarçı və qərəzli mövqedən çıxış etsələr də, çox gözəl anlayırlar ki, ictimai dayaqları hər keçən gün güclənən, xalqın etimadını qazanan hakimiyyətin uğurlarına kölgə salma bilməyəcəklər. Bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monololitiyi təmin olunmuş və insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır. Buna görə də, erməni sevdalısı olan radikal müxalifətin anti-Azərbaycan təbliğatının fiaskoya uğrayacağı kimsədə şübhə doğurmur.

Rəfiqə HÜSEYNOVA

## “Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi - Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi”

Azərbaycan dövləti növbəti humanist addıma imza atdı. Konkret cinayət əməli üzrə barəsində məhkəmə qərarı çıxarılan Məsəvat Partiyasının üzvü Tofiq Yaqublu haqqında qərar dəyişdirilərək o, ev dustaqlığına buraxılıb. Radikal müxalifətin və 5-ci



Həkiminin təklifi ilə “City Hospital”da müalicəsi davam etdirilib. Bundan əlavə, TƏBİB-in rəsmi şəxsləri və həkimləri, Penitensiar Xidmətin əməkdaşları xəstəxanada onun yanında olublar və onun səhhətini nəzarətdə saxlayıblar. Yaqublunun xahişi ilə onu müayinə edən həkim Adil Qey-

bullayev bu qərarı “qələbə” kimi yozması, bundan sui-istifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyət olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur, hətta onlar öz çirkin məqsədləri üçün Tofiq Yaqublunun ölümünü belə istəyirdilər. T.Yaqublunun qızı Nigar Həzi, Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırırlar.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ki, ölkənin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri də Tofiq Yaqublunun azad olunması barədə müvafiq müraciətlər etmişdilər: “Tofiq Yaqublu təcridxanada olduğu dövrdə bütün hüquqları təmin olunub, qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin edilib, hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkili ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb. Bundan əlavə, onunla İnsan Haqları üzrə Müvəkkillə görüşə imkan verilib, eləcə də, Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb. Səhhətinin daim həkim nəzarətində saxlanması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub.

Eyni zamanda, öz xahişi ilə tanıdığı mülki sektorun həkim Adil Qeybullayev onun müayinəsi, müalicəsi və sağlq durumuna nəzarət edə bilməsi üçün orada lazımı şərait yaradılıb.

bulayev bu qərarı “qələbə” kimi yozması, bundan sui-istifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyət olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur, hətta onlar öz çirkin məqsədləri üçün Tofiq Yaqublunun ölümünü belə istəyirdilər. T.Yaqublunun qızı Nigar Həzi, Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırırlar.

“Təqdirədir ki, sağlam qüvvələr, vətəndaş cəmiyyəti nümayəndələrinin əksəriyyəti T.Yaqublunun vəziyyətinin ağırlaşmasını və hətta ölümünü istəyərk bundan yararlanmağa çalışan radikal müxalifəti, 5-ci kolonu ciddi qınadı. Sözsüz ki, radikal müxalifət və onların havadarları Azərbaycan hakimiyyətinin bu humanist addımını özünəməxsus formada şərh etməyə, hətta qələbələrini kimi qələmə verməyə çalışacaqlar. Həmin qüvvələr anlamalıdır ki, dövlətlə zor və şantaj dilində danışmaq olmaz. Azərbaycan dövlətinə, məhkəməyə təsir etmək heç kimə müyassər olmayıb və olmayacaq da. Bu cəhdlər iflasa məhkumdur” - deyər, Cavid Osmanov bildirib.



# Məşhur Məmmədov: "Sənayenin inkişafı güclü iqtisadiyyatın davamıdır"

**“Sumqayıt bu gün nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıt şəhərinin sənaye potensialı imkan verir ki, ölkəmiz daxili tələbatını ödəsin, eyni zamanda ixrac imkanlarını da reallaşdırsın”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.**



M.Məmmədovun sözlərinə görə, bunu 2020-ci ilin birinci yarısındakı iqtisadi göstəricilər deməyə əsas verir: “Cənab Prezidentin vaxtında sənaye məhəllələrinin və parklarının yaradılması ilə bağlı atdığı addımlar nəticəsində ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməkdədir. Dövlət başçısı çıxışı zamanı həmçinin bildirdi ki, ölkənin neft yataqları nə vaxtsa tükənəcək. Düzdür, respublikada yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlanılacaq. Bu zaman hasilat səviyyəsinin sabit qalmasına çalışılacaq. Ancaq əsas gəlir mənbəyi olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Bu boşluq, məhz qeyri-neft sektoru hesabına təmin edilə bilər. Tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün, əlbəttə ki, ölkəyə keyfiyyətli ixracönlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün Azərbaycanın tədiyə balansının müsbət səviyyədə saxlanması əsas səbəbi neft-qaz amilidir. Amma bu amili kənara qoymaqda ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldo əldə etməyə çalışmaq vacibdir. Ona görə də ixracönlü və idxalı əvəzləyə biləcək istehsalat sahələrinin yaradılması diqqət mərkəzində saxlanılmalıdır”.

Millət vəkili onu da vurğulayıb

ki, dövlət başçımızın 2014-cü ili “Sənaye ili” elan edərkən başlıca məqsədi ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövletlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarət idi. Ölkə Prezidentimiz həmin ildə qarşıda duran vacib vəzifələrdən danışarkən demişdir: “Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”. Göründüyü kimi, artıq əldə olunan uğurları əvvəlcədən görən dövlət başçımızın müəyyənləşdirdiyi kursa uyğun olaraq reallaşdırılan sənayeleşmə siyasəti bu gün uğurla davam edir. Məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq son 10 ildə ölkə sənayesinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə sənaye sahəsinə 40 milyard manatdan çox investisiya yatırılmış, modern və müasir tələblərə uyğun rəqabət

qabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr vermişdir. Məhz bu gün Sumqayıtın Cənubi Qafqazın sənaye mərkəzinə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikada yüksək dinamizmə əsaslanan tərəqqi və yüksəlişin əsas ünvanlarından birinə çevrilib. Azərbaycanın mühüm sənaye mərkəzi olan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Digər tərəfdən, müxtəlif sferalar, o cümlədən regionların inkişafına dair dövlət başçısı tərəfindən təsdiq edilən müvafiq proqramlar da Sumqayıtın tərəqqisinin kompleks xarakter daşmasına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhəlinin həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verib və verməkdədir. Qeyd edilənlər öz növbəsində növbəti dəfə belə bir mühüm məqamın təsdiqi kimi çıxış edir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam, ilk növbədə xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın güdrətli bir ölkəyə çevrilməsinə nail olmaqdır. Və Sumqayıtın inkişaf prosesi sürətli proqram əsasında aparılır. Ölkə başçısının təşəbbüsü ilə indi burada bəlkə də bütün postsovet məkanında yeganə struktur göstəricilərinə əsaslanan sənaye parkı yaradılmışdır. Bakının müəssisələrinin bir hissəsi Sumqayıta köçürülür. Bu proses kortəbii qaydada deyil, müasir standartlara uyğun aparılır”.

“Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı is-

tiqamətində müsbət dinamika mövcuddur” deyən M.Məmmədov onu da bildirib ki, bu günkü realıqlar bunu bir daha təsdiqləyir: “Məsələn, 2019-cu ildə 823 milyon manatlıq məhsul istehsal edilib. Bunun da 276 milyon manatı ixrac olunub. Bu ilin ilk 6 ayı ərzində isə 534 milyon manatlıq məhsul istehsalı olub ki, bunun da 182 milyon manatı ixrac olunub. Əgər bu ilin əvvəlindən koronavirus pandemiyasının başlanmasını nəzərə alsaq, bu, müsbət göstərici hesab edilə bilər. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olarkən qeyd edib ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Şəhərin potensialı getdikcə güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Bu müəssisəyə də böyük investisiya qoyulub və bu, respublikanın şüşə ilə təminatına əminlik yaradır: “Baxmayaraq ki, indi tikinti sektoru pandemiya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir”.

Millət vəkili sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışı həm yeni dərslərinin başlanması, həm bu ilin dərslərinin qeyri-adi ortamda başlanması etibarilə, həm də çıxışda ehtiva olunan ismarıclar, çağırışlar baxımından da diqqət tələb edir: “Sumqayıt bu gün nəinki respublikamızın, ümumən Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənə bilər. Cari il burada, böyük yatırımlarla araya-ərsəyə gəlmiş və daxili tələbatı təmin edəcək şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Cənab Prezidentin vurğuladığı kimi, hazırda tikinti sektorunun global pandemiya görə bir qədər inkişafdan qaldığını bilirlik, lakin artıq bu sektor

dövlət dəstəyi ilə dirçəlir və respublikamız özünü yerli şüşələrlə təmin edə biləcək. Bu, özü bir uğur sayılmalıdır. Ümumiyyətlə, global pandemiya ilə irəliləyən özünü-təcrid gerçəklikləri fonunda, daxili tələbatı mümkün olduğu qədər yerli məhsullarla təmin etmək daha vacib və dərin məzmun daşıyır”.

Millət vəkili ölkə Prezidentinin əvvəllər xaricdə yaşayan azərbaycanlı iş adamlarına da Azərbaycana gəlib iqtisadi sahələrə vəsait qoymaları ilə bağlı müraciət etdiyini, bununla onların da vətəni olan Azərbaycanın daha da inkişaf edəcəyini, güclənəcəyini vurğulamaqla bir çağırış etdiyini söyləyib: “Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdır, öz vətəni ilə daim əlaqə saxlamalıdır, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur”.

M.Məmmədov sonda onu da bildirdi ki, bütün bunlar Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticələridir: “Göründüyü kimi, Azərbaycanda neft-kimya sənayesinin perspektiv inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin Sumqayıtda bir çox müəssisəni özündə birləşdirəcək Kimya Sənaye Parkının yaradılması ilə bağlı təşəbbüsü bu sahənin ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməsini bir daha təsdiq edir. Bir sözlə, Prezident İlham Əliyevin müəyyən etdiyi mühüm vəzifələrin uğurlu icrasını, müasir, innovativ, rəqabətqabiliyyətli və ixracönlü sənayenin formalaşmasını təmin edəcəkdir”.

RƏFİQƏ KAMALQIZI

## “Mənim Bakcellim” - mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll



2018-ci ildə istifadəyə verilmiş “Mənim Bakcellim” Azərbaycanın mobil rabitə bazarında ilk virtual müştəri xidməti təbiiqətdir. Müştəri və şirkət arasında şəxsi rəqəmsal interfeys olan “Mənim Bakcellim” 700 min nəfər istifadəçi ilə yerli telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir. “Mənim Bakcellim” Azərbaycan üzrə “həyat tərzini” və “məhsuldarlıq” kateqoriyalarında daim ən yüksək yerlərdə olmaqla, Google Play və App Store mağazalarında 4.6 və 4.4 kimi yüksək müştəri reytinginə malikdir.

“Mənim Bakcellim” sayəsində

biz abunəçilərimizə heç bir yere getmədən və vaxt itirmədən smartfon vasitəsilə öz mobil nömrələrinə tam nəzarət etmək imkanı yaradır. Sosial məsafənin saxlanılmasının vacib olduğu və fiziki ünsiyyətin tövsiyə olunmadığı bir vaxtda bu xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, “Mənim Bakcellim” Azərbaycanda iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri olan rəqəmsallaşma prosesinə böyük töhfədir. Bu tətbiq mobil operator və abunəçi arasında ünsiyyəti tam yeni bir rəqəmsal mərhələyə çatdırır, deyər Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

İl ərzində Bakcell abunəçiləri tərəfindən 17 milyon dəfədən çox istifadə olunmuş “Mənim Bakcellim” ən üstün müştəri təcrübəsi təmin etməklə məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə üsuldur. Abunəçinin gündəlik müştəri xidmətlərinə olan ehtiyacları sadəcə “bir klik” məsafəsində smartfon ekranındadır. Çünki balans, qalq meqabaid və dəqiqələri, aylıq ödənişin tarixini görmək və yaxud balansı mikrokredit vasitəsilə dərhal artırmaq üçün proqramda əlavə bölməyə girməyə ehtiyac yoxdur.

“Mənim Bakcellim” paket təkliflərini müqayisə etmək və almaq, tarifi dəyişmək, nömrənin istifadə tarixçəsinə və xərclənən məbləğlərə baxmaq kimi bir çox əlverişli funksiyalara malikdir.

Həmçinin, “Mənim Bakcellim” tətbiqinin daxilində təqdim olunan onlayn çat vasitəsilə abunəçilər Bakcell Müştəri Xidməti ilə əlaqə saxlayıb bütün suallarına tez bir zamanda cavab ala bilərlər. Bu platforma daxilində müştəri xidməti əməkdaşları cəmi bir neçə saniyə ərzində abunəçilərin sorğularını cavablandırır.

“Mənim Bakcellim” bir neçə hesabın idarə edilməsi, rouminq pa-

ketlərinin rahat şəkildə əldə olunması, ən yaxın Bakcell mağazalarını tapmaq üçün xəritə, Ulduzum partnyorlarından endirimlər və ən əsası zəng olunan nömrələr və xərclənən məbləğlərin siyahısı kimi unikal funksiyalara malikdir.

“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından pulsuz yükləmək olar. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər <https://www.bakcell.com/az/my-bakcell> səhifəsində yerləşdirilib.



# “Əsrin müqaviləsi” mahiyyət etibarilə təkcə Azərbaycan üçün deyil, bütün region və Avropa üçün böyük əhəmiyyət daşıyan sazişdir

- Sadiq müəllim, sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ili tamam olur. “Əsrin müqaviləsi”nin imzalanması dövrünü necə xarakterizə edərdiniz?

- Azərbaycan müstəqillik əldə etdikdən sonra 1990-cı illerin əvvəllərində bütün sahələr üzrə çətinliklərlə üz-üzə qalmışdı. Uzun illər keçmiş sovet respublikaları ilə mövcud olmuş, qurulmuş iqtisadi



rici neft şirkətlərini bu prosese cəlb etmək. Dahi şəxsiyyət ikinci variantı seçdi və xarici iri neft şirkətlərini Azərbaycana dəvət etdi.

Qısa bir vaxtda “Yeni neft strategiyası” işlənib hazırlandı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Əsrin müqaviləsi” imzalandı. Bütövlükdə, “Əsrin müqaviləsi”ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur ki, bu da respublikamızın gələcək inkişafının əsl qarantıdır.

**- Ümummili Liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının dövlətimiz və xalqımız üçün əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...**

- Ulu Öndər Heydər Əliyevin “Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məsələlərdən biri idi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı uzun illər boyu üreyində gəzdirdiyi arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir və ondan necə istifadə olunmasını sərbəst surətdə müəyyən edir” fikirlərini yada salsaq, neft gəlirlərinin təyinatı üzrə xerc-

lənməsinin ölkəmizə qazandırdığı uğurların, xalqımızın mənafehinə xidmətinin aydın mənzərəsini yaradır. Eyni zamanda, bu saziş mahiyyət etibarilə təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir sazişdir. Biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayıb və bu rol getdikcə artmaqda davam edəcək. Belə ki, vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi, onun ardınca yeni-yeni layihələrin gündəmə gətirilməsi və icrası ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır.

**- Hazırda uğurla reallaşdırılan Cənub Qaz Dəhlizi nə kimi önəmə malikdir?**

- “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan üçün çox əhəmiyyətli layihələrdən biridir. Bu layihə Azərbaycanın mavi qazını Avropa bazarına çıxarmaq mümkün olacaq ki, bu da dövlət gəlirlərinin artması deməkdir. “Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizə 100 milyard dollardan artıq vəsaitin cəlb edilməsinə imkan yaradacaq. Avropa bazarı dünyada ən böyük bazarlardan biridir və 450 milyondan artıq istehlakçısı var.

Eyni zamanda, bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından da çox

vacibdir. Belə ki, Avropa birinci mərhələdə TAP layihəsi vasitəsilə illik olaraq 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz alacaq. Həmçinin, qardaş Türkiyə “Cənub Qaz Dəhlizi” layihəsindən faydalanacaqdır. Baxmayaraq ki, qardaş ölkə artıq karbohidrogen yataqları istismar edəcək, lakin istismara qədər bu layihə ilə mavi qazdan asılılığını aradan qaldıra biləcək. Bir cümlə ilə desək, bu, Avropa ölkələri üçün çox əhəmiyyətli bir layihədir.

**- Bütövlükdə, həyata keçirilən enerji layihələri Azərbaycanın gələcək inkişafı baxımından nə kimi perspektivlər vəd edir?**

- Bu gün Azərbaycan regionda siyasi və iqtisadi əməkdaşlığın yaradılmasında və inkişafında təşəbbüskar ölkədir. Azərbaycan artıq dünyada söz sahibi olan ölkədir, Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir. Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində müasir global çağırışların tələbləri ölkəmizdə təmin edilir. Məhz belə doğru yanaşmanın nəticəsidir ki, dünyanın əksər ölkələrində pandemiyanın vurduğu ziyan, bizdə minimum səviyyədədir. Onu da qeyd edim ki, bu gün dünyanı maraqlandıran bərpaulunan alternativ enerji istehsal etmək üçün də respublikamızda münbit şərait var. Biz gələcəkdə bu enerji layihələri ilə də çox ölkələri qabaqlayacağıq.

**Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun yap.org.az-a müsahibəsi**

əlaqələrin qırılması, respublikda qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın aşağı düşməsi, neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdı. Elə bir iqtisadi-siyasi vəziyyət yaranmışdı ki, az qala müstəqilliyimizi itirirdik. Bütün bu çətinliklər, imkansızlıq Xəzər dənizində olan “Azəri”, “Çıraq” və “Günəşli” kimi yataqların işlənməsinə də imkan vermirdi.

Həm siyasi, həm iqtisadi tənzətlərin qarşısını almaq, əldə edilmiş müstəqilliyini qoruyub saxlamaq üçün xalqımız üzünü Ümummili Liderimiz Heydər Əliyevə tutdu və Onun təkidlə hakimiyyəte gəlməsini tələb etdi. Xalqın bu tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev xalqı düşdüyü vəziyyətdən çıxarmaq üçün bütün var qüvvəsini səfərbər etdi. Dahi lider “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimlənməsi üçün iki variant var idi. Birinci variant, ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ikinci variant isə xar-

miyyəte gəlməsini tələb etdi. Xalqın bu tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev xalqı düşdüyü vəziyyətdən çıxarmaq üçün bütün var qüvvəsini səfərbər etdi. Dahi lider “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimlənməsi üçün iki variant var idi. Birinci variant, ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ikinci variant isə xar-

## Ermənilər Eçmiədzin yolunu bağlayıblar

**Ermənistanın Armavir vilayətində gərgin vəziyyət yaranıb. Artıq saatlardır ki, dörd kəndin sakinləri Yersaxun inzibati mərkəzinə aid Eçmiədzin-Marqara avtomagistralını bağlayıblar. Onlar iqtisadiyyat naziri və Armavir vilayətinin qubernatoru ilə təcili görüş tələb edirlər. SİA erməni fotomüxbiri Qagik Şamşyanın yaydığı informasiyaya istinadən xəbər verir ki, sakinlər yetişdirdikləri badımcan və bibər məhsullarını sata bilmirlər. Belə ki, kəndlilər hələ əkin vaxtı onlara vəd verən dövlət qurumlarına inanaraq əkinlə məşğul olublar.**

“Biz onlara inandığımızı və badımcanla bibər tərəvəzlərini əkdik, lakin indi də fakt qarşısında qalmışıq - sata bilmirik”, deyən kəndlilər bildirirlər ki, dövlət orqanları onları ələ salırlar. Bildirirlər ki, bibərləri qurutsunlar və sonra da satılmaları üçün vəziyyət yaranar və s. SİTAT: “Bunu da bizə vilayət administrasiyasının nümayəndəsi deyir, hansı ki, bizə - vergi ödəyicilərinə görə maaş alırlar. Biz Armavir vilayətinin qubernatoruna inanmı-



riq, ona görə də yolu bağlamışıq ki, ya nazir gəlsin, ya da Nikol Paşinyanın səlahiyyətli nümayəndəsi”.

Qeyd olunur ki, vilayətin polis reisi Karen Akopyan aksiyanın keçirildiyi yerə gəlib və onu çoxsaylı polisler müşayiət ediblər. Onlar sakinlərdən yolu açmağı və etirazlarını yoldan kənar yerdə etmələrini tələb ediblər. Aksiyaçılar etiraz aksiyalarını davam etdirirlər və onlarla danışığa gedən administrasiya nümayəndəsinə inamdiqlərini bildirirlər.

Rövşən

## İlin sonuna inflyasiya 3-3.2% diapazonunda gözlənilir

**İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. SİA Mərkəzin Bankın məlumatına istinadən xəbər verir ki, zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə avqust ayında qiymətlər 0.2% azalıb, illik inflyasiya isə 2.8% təşkil edib.**

Məlumatda qeyd olunur ki, aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş verib. Mövsümi amillərin təsiri ilə avqustda ərzaq qiymətləri 0.5% aşağı düşüb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməyib. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olub.

Real sektor müəssisələri üzrə monitorin-



qin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalıb, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməyib. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.

İnflyasiya proqnozu azaldılma istiqamətində təhşih edilib. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olub. Sentyabrda yenilənmiş proqnozlara görə 2020-ci ilin sonuna inflyasiya 3-3.2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

İnam Hacıyev



# İnternet oyunlarında və xəbər portallarında dilimizin saflığı problemləri

**Ötən yazımızda internet oyunlarında və internet portallarının ana səhifələrində, həmçinin internetdə yayınlanan reklam bloklarında mövcud olan dil qüsurları haqqında məlumat vermişdik. Bu yazımızda isə informasiya texnologiyalarının əsas aparıcı qolu olan xəbər portallarında mövcud olan ədəbi dil qüsurları haqqında ictimaiyyəti məlumatlandırmaq istərdik.**

Muasir dövrümüzde informasiyanın əsas daşıyıcısı elektron Kütəvi İnformasiya Vasitələri olduğu danılmaz həqiqətdir. Bu baxımdan həm onlayn qəzetlərin, həm informasiya agentliklərinin, eləcə də fərdi və ya kollektiv xəbər portallarının cəmiyyət tərəfindən daha çox oxunması təbii-dir. Həmin informasiya portalları xəbərlər yayıb ictimaiyyəti maarifləndirmək, informasiya ilə təmin etmək missiyası ilə yanaşı, həm də min illər keşməklərindən keçib gələn Azərbaycan dilinin təbliğatçısı funksiyasını da yerinə yetirirlər. Əgər dilimizin ədəbi normaları bu informasiya şəbəkələrində addımbaşı pozulursa, nəticədə onlar Ana dilinin təbliğinə deyil onun korlanmasına, nüfuzdan salınmasına xidmət etməz olurlar. Ədalət naminə deməliyik ki, bir neçə il əvvəlki dövrlə müqayisədə elektron informasiya resurslarında ədəbi dil normalarının pozulması halları nəzərəcarpacaq dərəcədə azalmışdır. Heç şübhəsiz, bu da Azərbaycan dövlətinin, şəxsən ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə xüsusilə həssas yanaşmasının, ardıcıl olaraq Fərman və Sərəncamlar imzalamasının, tarixi əhəmiyyətli Dövlət Proqramını təsdiq edərək dilimizin saflığının qorunması və inkişafına bütün cəmiyyətin səfərbər edilməsinin bariz göstəricisidir. Bununla belə hələ də ayrı-ayrı saytlarda, elektron informasiya vasitələrində dilimizin bütün normalarının pozulması hallarına rast gəlirik ki, bu da dilini sevən, onun xalqımızın varlığını inikası olduğu fikrini qeyd-şərtsiz qəbul edən hər bir ziyalını ciddi narahat etməlidir. Layihə çərçivəsində apardığımız araşdırmalar nəticəsində aşkar olunan qüsurlar qəti şəkildə onu deməyə əsas verir ki, bir sıra elektron informasiya vasitələri sahibləri və yazarları hələ də Azərbaycan ədəbi dilinin normalarını mükəmməl bilmir və ya yayıma buraxılan materiallarla dərin-dən maraqlanmır.

Bəzi hallarda elə qüsurlarla qarşılaşırıq ki, onu həтта aşağı sinif şagirdlərinin belə bilməməsi mümkündür deyil. Lakin saytlarda qüsurlarla müşahidə olunan yazıları oxuyan hər bir kəsdə, xüsusilə gənc nəsildə çaş-başlıq yaradır, öyrəndiyinin doğru olduğunu, yoxsa yazılanlardakı normanın gerçək olması arasında tələddüddə qalmalı olur. Bəzi hallarda ikincisini doğru qəbul edirlər ki, bu da nəticə etibarilə dilimizin normalarının pozulması hallarının genişlənməsinə səbəb olur. Xəbər portallarında araşdırma zamanı aşkar edilən qüsurların həddən artıq çox olduğunu nəzərə alaraq həm informasiya vasitələrinin siyahısını yazımızda daxil etmirik. Əks-təqdirdə qəzetdə bir neçə səhifəni bu yazıya həsr etmək lazımdır ki, informasiyanın genişləndiyi indiki zamanda buna imkan olmadığı hər kəsə məlumdur. Lakin qeyd edirik ki, layihənin yekunlarına həsr edilmiş "İnformasiya texnologiyaları və Azərbaycan dilinin saflığı" kitabı yaxın vaxtlarda çap edilərək əlaqədar təşkilat-



lara, eləcə də internet portallarına sahiblərinə çatdırılacaq. Və sonda, layihənin yekunlarının müxtəssislərlə birgə təhlili nəticəsində mövcud vəziyyətin aradan qaldırılması ilə bağlı aşağıdakı təklifləri irəli sürmək qərarına gəldik:

1. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dönmündə Ana dilinin qorunması və Müstəqillik illərində dilimizin inkişafı naminə göstərmiş olduğu xidmətlərini və min illər boyu xalqımızın bütün təsirlərə sinə gərəkərək bu günümüzdə qədr qoruyub bizə erməğan etməsini unutmamalı, Ana dilinə gerçək milli yanaşma formalaşmalıdır.
2. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilimizin saflığının qorunması və inkişafı yönündə qətiyyətli mövqeyini rəhbər tutaraq hər bir ziyalının Ana dilinin pozulması hallarına qarşı çıxmaları günün tələbi olmalıdır.
3. Müasir dünyanın əsas təbliğat vasitəsi olan informasiya texnologiyalarından istifadədə portal sahibləri və yazı müəllifləri dilimizin ədəbi normalarını rəhbər tutmalı, bu normalara ciddi şəkildə riayət olunmalı, orfoqrafiya qaydaları nəzərə alınmaqla yanaşı, fonetik, leksik-üslubi və qrammatik normaların tələbləri də diqqət mərkəzində saxlanılmalıdır.
4. Monitoringin nəticələri nə əsasən, portallarda yayımlanan mətnlərdə mövcud olan

qüsurları aradan qaldırmaq üçün portal rəhbərləri tərəfindən bu sahəyə xüsusilə ciddi diqqət yetirilməlidir.

5. İnternet portallarında əcnəbi söz və ifadələrin işlənməsinin qarşısı alınmalı, buna yol verildikdə Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin müvafiq bəndi üzrə məsuliyyət tədbirləri görülməlidir.

6. Onlayn söz oyunlarının tərtibi və istifadəyə verilməsi ciddi nəzarətə götürülməlidir. Bu oyunları hazırlayan və istifadəyə verən saytların Azərbaycanadakı nümayəndəliklərinə xəbərdarlıq edilməli, tək-rat ediləcəyi təqdirdə qanuni ölçü götürülməlidir.

7. Azərbaycan Respublikası Prezidentinin də qeyd etdiyi kimi, kifayət qədər zəngin olan Azərbaycan dilində lüzumsuz olaraq əcnəbi sözlərdən istifadəyə son verilməlidir.

8. İnformasiya texnologiyalarında geniş vüsət almış "e" saitinin hərfi işarəsindən deyil "e" hərfindən istifadə olunmasının qarşısı alınmalıdır. Əcnəbi ölkələrdə təbliğatı gücləndirmək məqsədilə atılan bu addım portallarda yalnız Azərbaycan auditoriyası üçün yayımlanan saytlarda da geniş yayılmaqdadır ki, bu da diimizin saflığına xələf gətirən amillərdəndir.

**Təhmasib Novruzov,**  
**"Azadlıq Hərəkətçiləri"**  
**İctimai Birliyinin sədri**



İLHAM

*Dağıdıcı müxalifət siyasi opponentlik mədəniyyətindən uzaqdır*

*Son vaxtlar siyasi arenada baş verən hadisələrə əsasən demək olar ki, dağıdıcı müxalifət yeni satqınlıq əməli ilə gündəmə gəlməyə, ən azı mətbuatın diqqət mərkəzinə çevrilməyə çalışır. Onlar korporativ maraqları naminə bütün anti-Azərbaycan dairələrlə əməkdaşlıq qurur və çirkin planların reallaşması üçün əllərindən gələni edirlər. Hər zaman belə olub, bu gün də belədir. Xalqdan ayrı düşən, fəaliyyətini milli və dövlətçilik maraqlarına qarşı yönəldən dağıdıcı müxalifət koronavirus epidemiyasının dünyanı ağışına almasından bəhrələnməyə çalışır.*

Yeni bu ağır və çətin dövrdə xalqla eyni mövqedən çıxış etməkdənsə, xalqa qarşı pozuculuq yolu tuturlar. Bəzi ölkələrdə isə, müxalifət partiyaları hakimiyyətlə birlik nümayiş etdirir və atılan addımlara, verilən qərarlara öz dəstəyini göstərir. Hətta Türkiyə, Fransa, Almaniya, Gürcüstan kimi dövlətlərin müxalif partiyaları hakimiyyətlə qarşı əvvəlki sərt tənqidi fəaliyyətlərini dayandıraraq, ölkənin pandemiya qarşı mübarizə tədbirlərində iqtidara yardımçı olmağa çalışırlar. Azərbaycan müxalifəti isə dəyişməz amplusındadır. Yəni də, böhtanlar və anti-Azərbaycan dairələrinin sifarişləri həyata keçirilməyə cəhd edirlər. Gah sosial şəbəkələrdə yalan və böhtanlar səsləndirir, gah da boşboğazlıqdan ibarət olan iddialar irəli sürürlər. Lakin bunların heç birinin effekti olmayacaq. Çünki xalqın və dövlətin maraqlarının satılması əvəzinə, şəxsi mənafehlərin həyata keçirilməsi boyu heç kəsə nəsis olmayıb. Ona görə də, milli maraqların satılması qarşılığında müxalifət uğur qazana bilməyəcək. Əksinə, onların cəmiyyətin gözündən düşmələri daha dərin köklərə malik olacaq. Məhz bu amil də onların növbəti seçkilərdə məğlubiyyətlərini şərtləndirəcək. Nəzərə almaq lazımdır ki, bu günə qədər pozucu və məkrli siyasətləri dəyişmədiyindən, müxalifət bütün seçkilərdən üzünə çıxıb. Çünki bu günə qədər xalqa, dövlətə fayda verə biləcək ideyalar irəli sürə bilməyiblər, faydalı layihə ilə çıxış etməyiblər. Onlar ancaq, həyata keçirilən islahatları, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi məqsədilə görülən tədbirləri gözəndən salmağa çalışıblar. Bəzən uzağa hesablanan, ağılsız iddialara çıxış edərək, iqtisadi və kadr islahatlarının onların mini aksiyalarından sonra reallaşdırıldığını bildiriblər. Bu dardüşüncəli məxluqlar anlamırlar ki, hələ 2018-ci il prezident seçkiləri ərəfəsi Cənab İlham Əliyev 2019-cu ilin islahatları ilə ocağını və bu islahatların 2020-ci ildə də davam etdiriləcəyini bəyan etmişdir. Verilən vədlər, irəli sürülən ideyalar reallaşdırıldı. 2019-cu ildən başlayaraq, əməkdaşları, pensiyalar, sosial müavinətlər artırıldı. Əhalinin banklara olan borcları dövlət hesabına silindi, sosial evlər tikilərək əhalinin istifadəsinə verildi, geniş miqyaslı iqtisadi islahatlar aparıldı və bu gün də proses davam etdirilməkdədir. Təbii ki, sosial, iqtisadi islahatlar dərinləşdikcə insanların vəziyyəti, sosial rifahı, güzəranı da yaxşılaşır. Dağıdıcı müxalifət ünsürləri isə, ölkədə həyata keçirilən inkişafdan ciddi narahatlıq keçirirlər və müxtəlif təxribatları ilə iqtisadi uğurlara kölgə salmağa çalışırlar.

Xüsusilə, müxalifətin təxribat maşını olan AXCP sədri Əli Kərimli hər cür vasitə və üsullardan istifadə etməklə, milli maraqlarımıza zərər verməyə çalışır. Mövcud fakt ondan ibarətdir ki, Ə.Kərimli tək öz xalqına, vətəni-nə deyil, amalına, məsləyinə, dostlarına və əqide yoldaşlarına qarşı da xəyanət yolu tutub. BQP başqanı, millət vəkili Fazil Mustafa Ə. Kərimlinin satqınlığının nəticəsi olaraq AXCP-nin bir neçə dəfə parçalanmasına gətirib çıxardığını bildirib: "Əli Kərimlinin "satılmaması" barədə danışıqlar 1995-ci il və sonrakı tarixə bir də nəzər salınlar. Onda yadlarına düşər ki, Əli Kərimli hakimiyyətlə hansı danışıqlara gedib".

Biz sözlə, istər mövcud reallıqlar, istərsə də konstruktiv mövqeli müxalif partiya sədrlərinin söylədikləri bir daha onu deməyə əsas verir ki, Ə.Kərimli və onunla eyni fikirdə olan trolların hədəfi ölkədə qarşıdurma yaratmaqdır. Ancaq görünən odur ki, onlar naqis xisətlərinə, məkrli istək və arzularına çata bilməyəcəklər. Çünki xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir və bu birlik olan yerdə heç bir qüvvə ölkədə pozucu hərəketlər edə bilməz.



## Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür

çində məhdudiyyətlər var. Yeni layihədə bu məhdudiyyət aradan qaldırılır. Bundan əlavə, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs başqa bir pensiya və ya müavinət hüququ yaranıqda bu hüquqdan istifadə edə biləcək".

E.Abbasov qeyd edib ki, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və ya sosial müavinət növünü seçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürüləcək: "Məsələn, ailəyə düşən məbləğ 300 manatdır. Ailədə 3 nəfər varsa, hər şəxsə 100 manat pul düşür. Ailə üzvlərindən birinin başqa bir pensiya və ya sosial müavinət hüququ yarandı. O zaman həmin 100 manat digər ailə üzvləri arasında bölünəcək və qalan 2 nəfərin hər birinə 150 manat verəcək. Hazırda isə dayandırılan həmin məbləğ

digərlərinə verilmir".

E.Abbasov qeyd edib ki, yeni layihədə işləyən pensiyaçıların əmək pensiyalarının yenidən hesablanması da avtomatlaşdırılır. Şöbə müdirinin sözlərinə görə, layihə qəbul olunduğu təqdirdə işləyən pensiyaçılar işdən ayrıldıqları zaman nazirlik tərəfindən onların pensiyasının avtomatik qaydada yenidən hesablanması həyata keçiriləcək. İşçinin pensiyaya çıxdıqdan sonra işlədiyi dövr üçün də topladığı pensiya kapitalı nəzərə alınacaq və bu məbləğ yenidən hesablanaraq pensiyanın üzərinə avtomatik qaydada əlavə olunacaq: "Bunun üçün şəxsin müvafiq sənədlər təqdim etməsinə ehtiyac qalmayacaq. Yenidən hesablama proaktiv qaydada həyata keçiriləcək. Pensiyanın nə qədər artması və nə zamandan ödənilməyə başlanılacağı barədə məlumat vətəndaşın mobil telefonuna və ya ünvanına göndiriləcək".



# Populist Paşinyanla Ermənistan yalnız xəyal edə bilər

**Təhsilin əhəmiyyətindən danışan Nikol Paşinyan əslində, mahiyyət etibarilə onun inkişafı üçün bu vaxta qədər heç bir şey etməyib. Daha dəqiq desək, Nikolun bu vaxtadək təhsil heç yadına da düşməyib. Təhsilin inkişafı bir yana, üstəlik onu məhv etməsi də göz qabağındadır.**

Kim necə düşünür bilmirəm, amma mənim fikrimcə, bir vaxtlar inqilabın qızgın tərəfdarı olan erməni baş nazir Nikol Paşinyan getdikcə mərhum Venesuela lideri Uqo Çavesə bənzəməyə başlayır. Paşinyanın populyzmə yönəlmiş səyləri, bir mövqedən digərinə utanmadan keçməsi, vədləri və realıq arasındakı uyğunsuzluq göz qabağındadır, hansı ki, bu, artıq erməni cəmiyyətində ciddi narahatlıq doğurur və Uqo Çaves üslubunda Latın Amerikasını populyzmə bənzəyir. Lakin, bu oxşarlığın daxilində kəskin bir fərq də var və bu Ermənistanın, onun baş nazirinin əleyhinədir. Çünki, Venesuelada ən azından neft var və bunun sayəsində vədlərə populyzmə donu geyindirilməyi iddiasında olanlar da tapıla bilər. Ermənistanda isə bunu iddia etmək belə mümkün-süzdür və Nikolun hər kəlməsinə populyzmdən başqa ad vermək mümkün deyil.

Latın Amerikasından, Venesueladan fərqli olaraq, Ermənistanın nefti yoxdur və bu ölkənin inkişafı bir tərəfə, yaşayışı belə sual altındadır. Sual da ki, Qərbin və Rusiyanın əlindədir və hələ hansı şəkildə cavablandırılacağı da müəmmalıdır. Amma bu asılılıqlar fonunda Ermənistan hökumətinin və Paşinyanın populyzmə səngimək bilmir və bu erməni lideri, daha dəqiq desək, erməni avantüristi öz fəaliyyətini yalnız manipulyasiyalar üzərində qurub və belə də da-

vam edəcəyinə ümidlər bəsləyir. Amma dərk etmir ki, rəhbərlik etdiyi dövlətin statistik göstəricilərini təhrif edərək daxili auditoriyaya çaşdırmağa çalışmaq heç nəyə nail ola bilməz və bir sözlə, ümidlərinin puç olduğunu dərk edər, təbii ki, zərrə qədər ağıl olsa.

Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Çərşənbə axşamı Paşinyan Ermənistan paytaxtında ki Rafael İsxanyan adına məktəbin təmir edilmiş binasının açılış mərasimində iştirak etdi, ağız dolusu, fəqət yaldan təhsilin inkişafı barədə danışdı. Özü də utanmadan danışdı. İndi erməni cəmiyyətində onun danışmaları müzakirə mövzuna, tənqid obyektinə, özü isə lağ hədəfinə çevrilib. Çünki, dedikləri dolayısı ilə onun mahiyyətini ortaya qoyur və əslində, erməni baş nazirin zərrə qədər ağıl olsaydı ağıldan keçən uyğunsuz ifadələri real müstəviyə çıxarmazdı.

"21-ci əsrdə təhsil olmadan heç bir şey edilə bilməz. Təhsil olmadan bir Mercedesə yiyələnmək olar, ancaq onu istehsal etmək, yaratmaq olmaz", deyən Nikol gerek bileydi ki, bu fikrinin ardınca dərhal lağ hədəfinə çevriləcək. Belə də oldu və erməni politoloqlar ehyamla bildirdilər ki, "hakimiyyəti ələ keçirmək olar, amma onu idarə etmək olmaz".

"Təhsil olmadan müəyyən bir rifah səviyyəsinə nail olmaq olar, ancaq təhsil olmadan kosmosa uçmaq olmaz", fikirləri doğrudur.



Amma, baxaq görək, bu fikrin arxasında hansısa əsaslar varmı? Nikolun və onun hakimiyyətinin Ermənistanı kosmosa uçurması bir tərəfə, bu ölkəni, onun olan-olmazını havaya uçurduğu günün reallığıdır. Əsl realıq odur ki, populist Paşinyanla Ermənistan yalnız xəyal edə bilər. Bu populist erməni cəmiyyətini ələ salıb, onları dəli yerinə qoyub, yoxsa, həqiqətən bu adamın əqli problemləri var və bunun da fərqində deyil. Amma, erməniləri barmağına sarıdığı zənn edən baş nazir bilsin ki, məsələn, Qaqik Sarukyanın timsalında bəziləri onu psixi pozğunluqları olan biri kimi tanıyır.

Paşinyanın kimliyini tanımayanlar, onun bir populist olduğunu bilməyənlər, onun, ölkə vətəndaşlarını Mercedes və ya kosmik gəminin yaradıcısı kimi görmək fikirlərini ayaq üstə alqışlayırdılar. Alqışlamadılar və bunu gözləməyə də dəyməz. Çünki, əvvəla, Nikolun dediklərinin pafosdan başqa bir şey olmadığını hamı bilir və bu populyzmə ermənilər bir növ adət-karda olublar. Digər tərəfdən axı, erməni cəmiyyəti bilir ki, yüksək təhsildən dəm vuran bu populistin özünün də təhsili yoxdur, natamam ali təhsili var və təhsilin nə olduğunu başa da düşmür. Xatırladaq ki, Nikol ali məktəbdən qovulub və onun tam ali təhsili yoxdur, natamamdır. Belə bir təhsilsiz

avantüristin Ermənistanın baş naziri təyin edilməsi dövlət üçün nə demək olduğunu erməni cəmiyyəti hamıdan yaxşı bilir. Dərd burasındadır ki, indi həmin bu avantürist, təhsili olmayan bisavad cəmiyyətə təhsil dərsi keçir.

Bir qədər dərinlən təhlil edəndə görürük ki, Paşinyan təhsil sahəsində Ermənistanı bir maneə də ortaya qoydu. Əslində, Nikol Paşinyan Ermənistanda təhsilin milli bir həyat tərzinə çevrilməsi üçün nə etdi? Hər kəsin, istər şagirdlərin, istər müəllimlərin, istərse də ictimai təşkilatların onun qovulmasını tələb etdiyi təhsil naziri vəzifəsinə tamamilə səriştəsiz Arayik Harutyunyanı təyin etmədi mi? Bu nazir islahatlar adı altında onsuz da çətinliklə nəfəs alan orta və ali təhsilin az miqdarda olan qalan qalıqlarını da məhv edir.

Bəlkə Paşinyan ali təhsil xərclərini artıraraq təhsilin inkişafına ümid bəsləyir? Bu adam hansı üz- lə utanmadan

Ermənistan üçün təhsil sözü ilə yanaşı inkişaf sözünü də tələffüz edir? Bu gün onsuz da ali təhsil Ermənistanda çoxları üçün əlçatmazdır. Bu il Ermənistandakı bir çox universitetdə təhsil haqlarını ən azı 100.000 dram artıran erməni baş nazir hansı ağıla qulluq edir və nəyə ümid bəsləyə bilər? Ermənilərin onsuz da ən ağır şəraitdə yaşadığı, sosial problemlərinin yığılıb qaldığı bir vəziyyətdə, üstəlik koronavirus pandemiyasının yaratdığı böhran kontekstində bir də ali təhsil müəssisələrində təhsil haqlarını artırmaqla təhsilin inkişafını düşünmək xam xəyaldən başqa bir şey deyil.

Eyni zamanda, nə qədər gülməli görünərsə də, təhsil haqlarının bu qədər artması müəllimlərin məaşları da artmadı. Deməli, təhsilin keyfiyyətinin artması xülyası elə xülya olaraq qalıb və qalacaq. Paşinyan, Ermənistanda 153 nömrəli məktəbdə təhsilin vacibliyi barədə danışarkən,

Yerevanda təhsil haqlarının artırılmasından qəzəblənən şagirdlərin etiraz mitinqinin keçirilməsinə də əhəmiyyət vermədi. Əhəmiyyət versəydi belə pafoslu nitq söyləməzdi. Əksinə, etiraz edən şagirdləri düşünər, onların tələblərini nəzərə alardı. Hazırda Ermənistanda tələbələr qəzəbi də başadüşüləndir. Koronavirusla bağlı vəziyyətə görə bir çox tələbənin valideynləri işlərini itirib, işsizdirlər, maddi cəhətdən əziyyət çəkirlər. Hökumət isə kömək etmək nəzərə almayıb. Üstəlik təhsil haqqını artırır, hansı təhsildən, hansı inkişafdan danışmaq olar?

Göründüyü kimi, Paşinyan populyzmində getdikcə Uqo Çavesə çevrilir. Uqo Çaves də populyzmə çox sevirdi, qurduğu xeyalları ucadan səsləndirirdi. Amma nəticədə Venesuelanı Cənubi Amerikanın ən geridə qalan əyalətinə çevirdi. Təhsilin əhəmiyyətindən danışan Paşinyan mahiyyət etibarilə onun inkişafı üçün heç bir şey etməyib və edəcəyi də gözlənilmir. Əksinə, təhsilsiz bir baş nazir təhsili tamamilə məhv edir. Əgər ermənilər səmimi olsaydılar etiraz edərdilər ki, belə bir hökumət və belə bir baş nazir Mercedes istehsalı bir tərəfə, Ermənistan Mercedesin nömrə nişanının istehsalını belə yalnız xəyal edə bilərlər.

**İnam Hacıyev**

## Arman Abovyan: "Ermənistan hakimiyyətində siyasi mədəniyyət yoxdur"

**Əslində, Ermənistan hakimiyyətinin Sarukyanın səsləndirdiyi bütün problemlərə mənalı bir cavabı yoxdur. SİA-Ermənistan məxsus aysor.am saytında yayımlanan məlumat istinadən xəbər verir ki, bu sözləri "Çiçəklənən Ermənistan" fraksiyasının katibi Arman Abovyan bu gün parlamentdə jurnalistlərə verdiyi müsahibəsi zamanı deyib.**

"Şəxsi xarakterli qeyri-obyektiv açıqlamalara gəldikdə, təəssüf ki, Paşinyan hakimiyyəti siyasi bir səviyyəni, səviyyəsizliyini nümayiş etdirir", deyən Arman Abovyan açıq şəkildə Ermənistan hakimiyyətini tənqid atəşinə tutub. Onun

fikrinə, siyasi danışq mədəniyyəti olmalıdır. "Razılaşmadığımız və ya tənqid etdiyimiz zaman ən azı adekvat bir cavab və ya müzakirə gözləyirik. Ancaq bu belə deyilsə, deməli, Ermənistan hakimiyyətində siyasi bir mədəniyyət yox-



dur və ya etiraz ediləcək bir şey də yoxdur. Əslində məlum olur ki, bu cür bəyanatlarla səlahiyyətli Qaqik Sarukyanın bütün tənqidi tezislərini təsdiqləyirlər", deyən Arman Abovyan bildirib.

**İnam Hacıyev**

## Almaniya rekord səviyyədə borclandı



Avropanın ən böyük iqtisadiyyata malik ölkəsi olan Almaniya rekord həddə borclanacaq. SİA xəbər verir ki, bu barədə "Reuters" ölkənin Maliyyə naziri Olaf Şoltsun açıqlamasına istinadla məlumat yayıb. Qeyd olunur ki, 2021-ci ildə Berlin koronavirus pandemiyası ilə mübarizəyə 100 milyard avro sərf edəcək. Alman iqtisadiyyatı 1970-ci illərdən ən pis tənəzzülü yaşayır. Hökumət əsasən məşğulluğu qorumaq üçün genişmiqyaslı dəstək proqramlarına başlamağa məcbur olub.



# Sosial şəbəkələrin troll "madonnası" ...

Gültəkin Hacıbəyli insanların haqqına girdiyi vaxtları nə tez unudub

Bu gün radikal müxalifət düşərgədə olanlar bütün mədəni-əxlaqi sədləri aşaraq Azərbaycanın uğurlarından qaşınmaya düşüblər. Xüsusilə də, özünü "Milli Şura"nın əzəli və əbədi, "cəfakeş" üzvü, adlandırılan, müxalifətçi libası altında siyasi meydanda əsl çılpalıq nümayiş etdirən Gültəkin Hacıbəyli yenə də yuyulmamış çömçə kimi sosial şəbəkələrdən düşmür. Özünü "xalq yanğısı" kimi göstərən bütün məniyini qrantlara satan Sevinc Osmanqızı kanalına da özü kimi simasız, satqın və mədəniyyətsizləri çağırmaqla əsl simasını bir daha nümayiş etdirir. Elə bu günlərdə kanalında erməniləri müdafiə etməkdən yorularaq Azərbaycanda bəzi məmurların karantin rejiminin qanunlarını pozması ilə bağlı yaratdığı qanun pozuntularına dəstək olan min sifət, AXCP-nin satqın və satılan riyakar, xalqın düşməni Əli Kərimlinin katiibi "vəzifəsini" yerinə yetirən Gültəkin Hacıbəylinin belə şou göstərməsi nə birincidir, nə də sonuncu. Ancaq anlamırlar ki, hər dəfə belə şou göstərməklə bir daha ermənidən bəter olduqlarını göstərirlər. Dərdiniz başqa dərdidir. Bütün oyunlardan çıxdınız. İndi də cinayətkarları həm dəstəkləyirsiniz, həm də dövlətin ünvanını təhqir, böhtan fikirlər söyləyirsiniz.

Dərdiniz nədir sualını vermək istəməzdim. Bellidir. Ən maraqlısı isə, G.Hacıbəyli və S.Osmanqızı ilk cümləsini xalqa çağırışla başlayır. G.Hacıbəyli: "Hadisələr haqqında düzgün məlumatlanmaq istəyirsinizsə bizi izləyin", S.Osmanqızı: "Kanalımız xalqımızı ancaq və ancaq düzgün məlumatlar çatdıracaq". Bu qədər də ağ yalan olmaz. Şahidəm ki, insanlar arasında olan kəs kimi, sosial şəbəkədə səsinizi və üzünü görən kimi, tamaşaçı "odboy" edir. Bax, nankor və bədbəxtlik buna deyirlər. Çünki ermənilər kimi, sizlərin də satqın, ermənidən də bəter



ola -nın "vətən yanğısı"ni bu xalq, bu Vətən, bu dövlət satan ola bilməz. Guya "vətən üçün ağlayırsınız?". Yadında saxla: hər kəs ağlaya bilməz.

## İnsanların haqqına girdiyi vaxtları nə tez unudmusunuz?

Və bu gün hansı haqdan danışırısan, Gültəkin Hacıbəyli? Vaxtilə Milli Məclisin deputatı olarkən yol verdiyi qanunsuzluqlarla bağlı ötənlərə bəlkə nəzər yetirəsen. Bu gün "Milli Şura" adlı marginal qrupda oturub səfeh bəyanatlarla gündəmə gəlməkdənsə, deputat olduğu dövrdə törətdiyi qanunsuzluqları çığır-bağır, söyüşlə təkbiz etməklə yox, faktlarla çatdırmaq istədik. Ancaq bunlar müəyyən bildiklərimizdir: Goranboy rayonu, Xan Qərəndə 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa; Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi; Goradil kəndində 30 sot torpaq sahəsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 yerdə topaq sahəsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi; Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi; Səbail rayonu, Şeyx Şamil küçəsində ofis; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil;

Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil; Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyin küçəsi 61, ev 2 ünvanında mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil...

İndi bu günü sosial şəbəkələrdən sən kimi korrupsionerləri vaxtı ilə tənqid edirdinsə, bu gün onların təbliğatını aparırsan və ürək dolusu deyir-sən ki "artıq Əli İnsanov, Ramiz Mehdiyev tərəfinə keçir". Gör nəyə sevinir-sən. Bu belə də olmalıdır. Dünən sən də iqtidarda idinsə, sonra oldun müxalifətçi, sabah isə heçnə olacaqsan. Ancaq bir həqiqəti anla ki, sən kimi dələduzlar xalqın qınağından çıxma bilməyəcəklər. Və bu gün cinayətkarın qanun qarşısında cavab verməsini "demokratiya boğulur", "haqqınızı tələb edin" çağırışları etməklə bir daha əsl simanı göstərirsen. Bilməlisən ki, Azərbaycan hüquqi dövlətdir, hər kəs də qanunlara riayət etməlidir. Bu gün sən kimi cəsus bütün bunlardan niyə ibrət dərsi almır?. Bəlkə elə zənn edirsən ki, Leninin oktyabr inqilabı kimi, nəyə nail olacaqsınız?. Doğurdan da çox abırsız və mədəniyyətsizsiniz. Həyasızlıq bu qədər də olmaz. Amma nə Əli Lenindi, nə də sən "demokrat". Hər ikinizin özünü kimi bir adınız var: NANKORLAR!

Azərbaycan xalqı koronavirus epidemiyasından çıxdıqdan sonra dövlətin, millətin maraqlarını heçə sayan sən kimi anti-milliy ünsürlərin şər və böhtanlarını bağışlamayacaq və sərt ölçü götürmələrini, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək. Bu haqq-hesab isə çox ağır olacaq!

Rəfiqə HÜSEYNOVA



Erməni mənşəlilər, erməni çörəyi yeyənlər -yazıqlar olsun!

RƏFİQƏ

Bu gün hər hansı bir ölkədə etiraz başlayırsa, həmin anda Avropanın küçələrində 5-10 qrant görə mənlilərini hərəcə qoyan "siyasi mühacir" adı ilə yaşayan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qabil Məmmədov, Arif Məmmədov və digərləri milli məniyi, ruhu qısırlaşmış bu dönük məxluqlar başlayırlar sosial şəbəkələrdən çağırışlar etməyə. Bunun dəfələrlə şahidi olmuşuq. İstər Ukraynadakı son vəziyyətə nəzər saldıqca, insanın uzun müddətdir ki, ölüm-qalım savaşını aparın Maydan, istərsə də bu gün Belarusiyadakı etirazçıların daha çox hakimiyyətə yiyələnmələrinə sevinən Azərbaycan müxalifətinə "yazığı" gəlir. Çünki bu müxalifət kimi müxalifət dünyanın heç yerində yoxdur. Hətta gündüz vaxtı çıraqla axtarsan belə, Azərbaycan müxalifətindən və satqın, "siyasi mühacir istehsalçısı" AXCP sədri Əli Kərimli, "Milli Şura"nın tryapkası Cəmil Həsənlidən başqa "müxalifət" tapa bilməzsən. Ona görə də bunlar dünya müxalifətçiləri arasında yetim kimi tək-tənha qalıblar. Yəqin elə bu səbəbdən də neçə illərdir ki, harada qanlı çevrilişlər, inqilablar baş verirsə, dərhal həmin ölkə müxalifətinə yalmanaraq, başlarından böyük "təbrik məktubları", Avropanın zibilliklərində sülənən Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qabil Məmmədov, Arif Məmmədov kimilər isə sosial şəbəkələrdən çağırışlar etməyə ki, "baxın Belarusiyaya, ayağa qalxmaq vaxtıdır" deyər gecə-gündüz boğazlarını çırırlar. Yazıqlar olsun, ay bədbəxtlər, sizin kimi tryapkalı xarici ölkələrin müxalifətçiləri heç veclərinin qırağına da saymırlar.

## Azərbaycanın məhz belə yararsız müxalifəti var!

Lakin ortada daha bir məsələ var. Bu məsələ radikal müxalifətin vaxtından tez sevinməsidir. Əcəba, bunlar niyə və nəyə sevinirlər? İstər bütöv Ukraynanın, istərsə də Belarusiyanın üçüncü qüvvələrinin toxuşdan siyasi maraqları hesabına parçalanmasını, yaqudan da bundan sonra vətəndaş qarşılıqlarının şiddətlənməsini, insan qanlarının axıdılacağını və daha nələrəmi sevinir, Azərbaycanın radikal müxalifəti?

Təəssüf ki, radikal müxalifəti yalnız və yalnız bu kimi hallar baş verdiyi zaman sevinir və təəssüf ki, Azərbaycanın məhz belə yararsız müxalifəti var! Ancaq bundan heç də təəccüblənməyə dəyməz. Çünki məhz bu müxalifət insan qanı üzərində hakimiyyətə yiyələndi və insan qanı üzərində bu hakimiyyətdən getdi. Xocalı soyqırımının baş verməsində kifayət qədər rol olan AXCP, indi bunu inkar etsə də, orada həlak olan soydaşlarımızın qanlarının bir parçası da elə bunların üzərindədir. Əgər hakimiyyət hərisliyi bunları yandırır-yaxmasaydı, ən azından cəbhədəki əsgərlərini göndərərdilər Xocalıya və bu dərəcədə qanlı soyqırımın qarşısını ala bilərdi indiki müxalifət. Amma bir neçə il sonra bunların özləri etiraf etdilər ki, Xocalı soyqırımını AXCP-nin hakimiyyətə gəlməsini sürətləndirdi. Bax, budur bunların daxili çirkəbliqləri, rüsvayçılıqları, rəzillikləri! Çünki...

## Radikal müxalifətin qan üzərində rəqs etmək arzuları öz təsdiqini tapır...

Hakimiyyətdən qaçanda da bunlar qan tökməkdən çəkinmədilər. Ancaq fakt budur ki, xalqın qarşısında da duruş gətirməyi bacarmadılar. Və bu səbəbləri sadaladıqca, Azərbaycan müxalifətinin qan üzərində rəqs etmək arzuları öz təsdiqini tapır. Ona görə də indi başlayıblar Belarusiyadakı hadisələri xalqa nümunə edərək çağırışlar etməyə. Yazıqlar olsun! Çünki C. Həsənlinin, Ə.Kərimlinin, eləcə də Avropanın zibilliklərində sülənən T. Sadıqlı, M. Mirzəli, Q. Zahid, S. Osmanqızı, V. İsgəndərli, Q. Məmmədov, A.Məmmədov kimilərin sosial şəbəkələrdən çağırışlar etməsinin məqsədi bellidir. Qan istəyi. Çünki Azərbaycan müxalifəti murdar qaniçən vampirlərdən heç də fərqlənmirlər. Ancaq o da unudulmamalıdır ki, belə xəyanətlərə görə, qanunla yanaşı, Allah qarşısında da cavab verməli olacaqlar. Hətta bu cavabı vermək üçün onun hansı cəzalara layiq olacağı da bəri başdan bellidir. Çünki xəyanət elə xəyanətdir. Xəyanətin cəzası isə həm yerdə, həm də göydə çox ağır olur...

## AXCP Sədri Əli Kərimli


"facebook" səhifəsində Tofiq Yaqublunu aclığı ətrafında süni ajiotaj yaratmağa cəhd göstərir. SİA xəbər verir ki, bu məsələdə uduzduğunun fərqi nə varan cəbhəçi sədr guya sosial şəbəkədə "mitinq" keçirdiyi götüntüsünü nümayiş etdirir, amma fakt budur ki, ona "dəstək" göstərənlərin hər biri saxta profillərdir və əksəriyyəti də özü idarə edir. O cümlədən, feyk xəbərlərinə trollarını da qatan AXCP sədri bu dəfə də özünü "yandırır".

Məlum olub ki, beş-on nəfərlik tərəfdarlarını "həvəsləndirmək" üçün saxta dəstək və mitinq niyyətini ortaya atan Əli Kərimli saxta "like" saytlarını da Yaqublu ailəsinə göstərməklə, guya xalqın Tofiq Yaqublu "dərindən" tanıdığını, "dəstəklədiyini" və küçələrə çıxaraq icazəsiz mitinq keçirmək istədiyini sərgiləyir.

Fəqət, reallıq tamamilə başqa cürdür. Əgər bu gün T.Yaqubluya "dəstək" qazananların kimlər olduğunu görsək, Ə.Kərimlinin saxtakarlarını bir daha üzə çıxarmış olarıq. Məsələn, "Kazam", "Sam-sam", "Telekom", "Dədə qorduq" və s. adlarda feyk səhifələrdən ibarət olanların, əslində heç nə - hətta cüzi siyasi tə-

## "Kazam", "Sam-sam", "Telekom", "Dədə qorduq" xalqdırmı?

Feyk xəbərlərinə trollarını da qatan AXCP sədri bu dəfə də özünü "yandırır"



sir qüvvəsi olmadıqları da göz önündədir. Təəssüf ki, Əli Kərimli saxta profilləri "xalq" olaraq zorla ictimai rəyə sırımağa çalışır və o cümlədən, insan-

ları itaətsizliyə çağırmağa çalışmaqla öz işini daha da çətinləşdirir.

R. NURƏDDİNOĞLU



## İnformasiya və təbliğat müharibəsində ermənilərə uduzmağımızın fundamental səbəbləri

İnformasiya müharibəsinin döyüş meydanındakı müharibə qədr vacib olduğunu xatırlatmağa ehtiyac yoxdur- informasiya əsrində bu hər kəsə məlum həqiqətdir. Hazırda bütün dünyada, bütün ölkələrdə informasiya və təbliğat müharibəsi ilə məşğul olan elmi institutlar, xüsusi mərkəzlər var. Onların fəaliyyətinin hansı nəticələr veridiyi biz dünyada baş verən hadisələrdən, gedən proseslərdən aydın görürük.

### Döyüş meydanından əvvəl masada qalib gəlmək

Əksər problemlər, açıq döyüş meydanlarında yox, örtülü salonda, diplomatik yollarla və ya digər siyasi üsullarla həll olunur. Bu, bir növ böyük şahmat taxtasına oxşayır, daha ağıllı olan qalib gəlir. Bu döyüşdə əsas silah isə informasiya yadır, təbliğat üsullarıdır. Bu silahdan çox peşəkar şəkildə istifadə edən dövlətlər, təşkilatlar çoxdur.

Bəs biz bu silahdan necə istifadə edirik? Bu sahədə əlimizdə hansı imkanlar var, onları necə tətbiq edirik, hansı effekti alırıq, daha nə edə bilərik? Bu suallara cavab verməyə çalışacağıq.

Sırr deyil ki, hələlik informasiya müharibəsində ermənilərə uduzuruq. Qarabağ problemi ilə bağlı dünya mediasının 90 faizi qarşındırmanı erməni tərəfin mövqeyindən verir, sosial şəbəkələrdəki xaricilərin çoxu onları müdafiə edir.

Bilirikmi niyə? Əlbəttə bilirik! İnformasiya müharibəsini təkçə dövlət aparmır, həm də ictimai-

verir. Nəticə də ortadadır...

### Biz erməni təbliğatına qarşı nə edirik?

Biz də bu işi ən azı düşmənimiz qədər etməliyik. Hər kəs bu işlə az və ya çox, imkan daxilində məşğul olmalıdır, buna görə də, feysbukda zadda boşboğaz statuslar yazmayıb, həmin vaxtı və enerjini müxtəlif sosial şəbəkələrdə erməni təbliğatına qarşı informasiya müharibəsinə sərf etmək Vətən üçün həqiqi xidmət olardı.

Az-az bu mübarizəni aparmağa cəhd edənlərin isə savad və dünyagörüşü, məlumat bazası yetərli deyil. Ona görə də, müzakirələrdə zəif hala düşürük. Əlbəttə, belə olacaq, çünki bizim kütlə şou ilə məşğul olanda, ermənilər peşəkarcasına milli marağ və mənafeləri üçün çalışırlar. Yutub, Kon-takt, Feysbuk kimi sosial şəbəkələrdəki müzakirələri izləyəndə adam heyretə gəlir, ermənilər sanballı və savadlı arqumentlərlə, peşəkar tryuklarla müxtəlif ölkələrin ictimaiyyətini öz tərəflərinə çəkir. Bizimkilərin yazdıqları sentimantal, savadsız və yeniyetmə tək-kürlü cavablara baxanda bişmiş toyuğun gülməyi gəlir. Rast gəldiyim bütün müzakirələrdə erməni fəallar iştirak edənlərin az qala hamısının fikrini özlərinin müdafiəsinə yönəldə biliblər.

Burada təkçə savad, dünyagörüş rol oynamır, həm də peşəkar üsulların böyük təsiri var. Məsələn, bir çox ermənilər sosial şəbəkələrdə, ingilis, fransız, alman, rus və xaqalara məxsus adlarla yazırlar ki, görənələr də düşüncü ki, bütün xalqlar erməniləri dəstəkləyir. Başqa üsullar da var, lakin bunlar bizim "şoumenlərin" ağılına gəlməz.

Bizim Feysbuk seqmentinə

üsullardan istifadə edir, bu sahədə gərgin iş aparır. Diaspor təşkilatlarına da dövlət xeyli vəsait ayırır. Lakin nədənsə biz adekvat nəticə görmürük. Bizim diaspor təşkilatları sayca və imkanlar cəhətdən ermənilərinkindən daha böyükdür. Üstəlik, maliyyə məsələlərində də onlardan xeyli üstünük. Lakin necə olursa, ermənilər dəfələrlə zəif imkanlarla bu işdə bizdən daha üstün fəaliyyət göstərirlər. Nəzərə alsaq ki, Ermənistan dövləti diaspor fəaliyyəti üçün pul ayırmır, lakin Azərbaycan bu iş üçün böyük vəsaitlər ayırır, o zaman bu müqayisə daha ağır forma alır.

Əgər, məsələn, Xocalı təbliğatı üçün aksiya keçirilməsi nəzərdə tutulan bir Avropa ölkəsində 14 diaspor təşkilatı və Azərbaycan cəmiyyətindən cəmi 13 nəfər iştirak edirsə, artıq nəse deməyə ehtiyac yoxdur. Nəticədə, biz bu sahədə məğlub vəziyyətə düşürük. Ona görə də, dövlətin bu istiqamətdə ayırdığı pullar üzərində çox ciddi nəzarət olmalı, onların diaspor təşkilatları tərəfindən hansı məqsədlərə xərcləndiyi, hansı effekt verdiyi araşdırılmalıdır.

Hər il dövlət fondlarından bu istiqamətdə layihələr üçün milyonlarla pul ayrılır. Əminəm ki, bu pulların da çox böyük hissəsi boş gedir, yəni heç bir fayda vermir. Bir də görürsən, bir QHT dövlət fondlarından qrant alıb ki, bəs xarici ölkələrdə Azərbaycan həqiqətlərini, Qarabağ problemini təbliğ edəcəm. Gedir Türkiyədə beş-on nüsxə kitab, buklet və s çap edirlər, beş-on dost-tanışı bir otağa yığıb foto çəkdirirlər ki, bəs xaricdə tədbir keçirib, kitab buraxıb təbliğat aparmışıq. Maliyyənin çoxunu da, necə deyirlər, "basıb yeyirlər".

A kişi, əvvəla təbliğatı Türkiyə-



## Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.*

# İnformasiya müharibəsində necə qalib gələ bilərik?

yət, təşkilatlar, fərdlər aparır. İnsafən qeyd etməliyik ki, dövlət bu istiqamətdə əlindən gələni edir, beynəlxalq tribunallarda, siyasi və diplomatik arenalarda, dünya mediasında Azərbaycan həqiqətlərini, Ermənistanın təcavüzünü və təxribatlarını faktlarla ortaya qoyur. Bu istiqamətdə xeyli enerji və vaxt sərf olunur, külli miqdarda vəsait xərclənir. Lakin gəlin görək biz xalq olaraq, vətəndaş olaraq bu müharibədə dövlətimizə hansı səviyyədə dəstək verə bilərik.

Nala-mixa döymədən qısaca qeyd edim ki, dəstək vermirik, əlbəttə, azsaylı istisnalara nəzərə almasaq. Biz hələ sosial şəbəkələrin ölkə seqmentində bir-birimizi "qırmaqla" məşğuluq. Başımız daxili siyasi mübarizələrə, şou kampaniyalara, ideoloji mübahisələrə qarışıb. Ermənilərdə isə, xalq, ictimaiyyət bu sahədə dövlətdən daha çox iş görür. Dünyanın istənilən ölkəsində yaşayan erməni vaxtını, enerjisini, pulunu sərf edərək informasiya və əks-təbliğat kampaniyasına öz töhfəsini

baxanda adamın əsəbdən başı ağrıyır. Biri Türkiyəni, Pakistani, nə bilim hansı ölkəni ermənilərlə döyüşməyə, Qarabağı alıb bizə verməyə çağırır, sanki bununla demək istəyir ki, bizim dövlətimiz zəif, ordumuz sıfır səviyyəsindədir. Halbuki tam əksinədir, biz hər sahədə Ermənistandan dəfələrlə güclüyük. Sadəcə, bunu yazan gənc, ölkəyə əslində, zərər vurdununun fərqində deyil.

Biri dezo yaymaqla məşğul olur ki, ermənilər bizi filan qədər əsgərimizi öldürüb, biri yazır neçə yüz erməni gəbərttik, biri yazır ermənilər neçə kəndimizi alıb, camaat kəndlərdən qaçır, o biri yazır hərbi texnikamız filan istiqamətdən filan tərəfə getdi və s. Ermənilər isə bu boşboğazlıqdan və ya məqsədli provakasiyadan necə la-zımdı bəhrələnilir.

### Dövlətimiz informasiya müharibəsində nə iş görür?

Dövlətimiz informasiya və təbliğat müharibəsində bütün mümkün

də yox, əsasən fəvqəldövlətlərdə, Amerikada, Rusiyada, Çində, Avropada aparmaq lazımdır. Türkiyədə bilirlər məsələ nədir, nəməndir. İkincisi də, beş-on kitab, buklet çap etməklə, beş-on nəfərlə tədbir keçirməklə təbliğat olmur, kimdi sənin kitabını oxuyan, tədbirinə gələn?

Üçüncüsü də, buraxdığın kitablar türkcə yox, ingilis, rus, fransız, ispan, ərəb, çin kimi beynəlxalq dillərdə olmalıdır. Kitab çap etməsənə, bu kitablar böyük dövrlərdə yerləşən kitabxanalara, elmi mərkəzlərə, siyasi institutlara, universitetlərə paylanmalıdır.

Ümumiyyətlə, informasiya və təbliğat müharibəsinin saysız üsulları var, qurtarın bu şablon üsullardan. Yeni, innovativ texnologiyalar tətbiq edin, müasir texnologiyaların imkanlarından istifadə edin, bir az yaradıcı olun.

### Biz neyləyə bilərik...

Məsələn, mənasız layihələrə ayrılan pullarla dünyada tanınmış telekanallarda, radiolarda, qəzet

və jurnallarda kiçik bir materialın yayılmasında 100 dəfə, 1000 dəfə daha effektivdir. Və ya on milyonlarla üzvü olan xarici sosial şəbəkə səhifələrində də bunu etmək olar.

O ölkələrdə intellektual yarış və müsabiqələr təşkil etmək, küçə və meydanlarda mədəni tədbirlər, məsələn, musiqi axşamları, rəsm sərgisi təşkil etmək dəfələrlə daha effektiv olar. Hamısını mən deməli deyiləm ki, bir az da özünüz fikirləşin.

Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması artırılmalıdır. Ermənilərdə olduğu kimi, bizim həmin ölkələrdə yaşayan, işləyən imkanlı biznesmenlər də Azərbaycan cəmiyyətlərinə, diaspor təşkilatlarına maliyyə dəstəyi verməlidirlər.

Düşməni zəif və kiçik görmək olmaz. Tarixdə bunu edənlər həmişə məğlub olublar. İnformasiya müharibəsində də, çığır-bağır, söyüşlə qalib gəlmək olmaz, soyuqanlı şəkildə peşəkar və savadlı mübarizə ilə üstün gəlmək

olar.

Dediym odur ki, əgər biz bu müharibədə qalib gəlmək istəyirikse onu elliklə aparmalıyıq. Hər şeyi dövlətdən gözləməklə olmur. Dövlətin sehirli çubuğu yoxdur ki, fırlatsın və bütün məsələlər həllini tapsın. Burada bizim xalq, cəmiyyət olaraq üzərimizə böyük məsuliyyət düşür. Özümüzə sual verməliyik- bu müharibədə qalib gəlmək üçün biz şəxsən nə edirik, hansı fəaliyyət göstəririk.

Soruşa bilərsiniz ki, bizə ağıl verməklə deyil, bəs özün nə edirsən. Çox az da olsa, nəse etməyə çalışıram. Məsələn, sosial şəbəkələrdə 2 dildə təbliğat aparıram, informasiyalar yayıram, müzakirələrdə erməniləri faktlarla, sənədlərlə susdurmağa çalışıram, beynəlxalq ictimaiyyətdə ölkəmiz, xalqımız haqda müsbət rəy yaratmağa çalışıram. Gücüm buna çatır. Hər birimiz gücümüz çatana etsək, biz hər sahədə qalib ola bilərik.

Elçin Bayramlı





Qəzet 1991-ci il  
yanvarın 11-dən çıxır

19 sentyabr

# SƏS

Son səhifə

Agenti təsdiqlədi: Beyl  
"Tottenham"ə keçir



**R**real'in yarımmüdafiəçisi Qaret Beylin "Tottenham"ə keçəcəyi dəqiqləşib. İspaniyanın nüfuzlu idman nəşri olan "AS" nəşrinin yazdığına görə, bu barədə futbolçunun agentı Jonatan Barnett məlumat verib. O, uelsli oyunçunun London klubu ilə razılığa gəldiyini bildirib. Beyl qarşıdakı bir ili icarə əsasında "Tottenham"də keçirəcək. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir. Qeyd edək ki, Beyl 20013-cü ildə məhz "Tottenham"dən "Real"a keçib.

**ŞOK: Keçmiş baş məşqçisi  
"Barselona"nı məhkəməyə verir!**



**"Barselona"nın sabiq baş məşqçisi Ki-ke Setyen klubu məhkəməyə verəcək. Bu barədə 61 yaşlı mütəxəssis "Twitter" hesabından paylaşım edib. Belə ki, Setyen, bir ay əvvəl müqaviləsini ləğv edən və təzminat haqqını ödəməyən "Barselona"nı məhkəməyə verəcəyini bildirib.**

O, bildirib ki, "Barselona" rəhbərliyi müqaviləsinin ləğvindən bəri onunla əlaqə saxlamayıb. Bundan əlavə, sabiq baş məşqçi müqaviləsinin ləğvindən sonra haqlarını tələb etmək üçün keçmiş klubuna avqustun 26-da xəbərdarlıq etdi-

yi-ni də qeyd edib. Setyen özü ilə yanaşı, üç köməkçisinin də haqlarını qanuni yolla tələb edəcək.

Xatırladaq ki, Setyen bu ilin yanvarından avqustuna kimi "Barselona" klubuna baş məşqçilik edib. Kataloniya təmsilçisi ötən ay Setyenlə yollarını ayıraraq və baş məşqçi postuna Ronald Kumanı gətirib

**Oğurluq etdiyinə görə  
tutuldu, başqa  
cinayətləri də üzə çıxırdı**



**O**ğurluq etdiyinə görə tutulmuş A.Nemətovun Yasamal rayon qəzasında bir sıra digər oğurluq hadisələrini törətməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş A.Nemətovun ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 nəfərin çantalarından pul və sənəd, 2 avtomobildən mobil telefon, məişət əşyası, səsboğucu, 1 nəfərin 410 manat dəyərində velosipedini, 1 evin işə divarına quraşdırılmış kondisionerin mühərrikini və mis borusunu oğurlaması da müəyyən edilib.

**Görmə qabiliyyətini tam bərpa  
etmək mümkün olacaq**

Avstraliyanın Monaş Universitetinin alimləri kor insanların görmə qabiliyyətini tamamilə bərpa etməyin yolunu aşkarlayıblar. Bu barədə "Daily Mail" xəbər yayıb. Yeni üsula əsasən insana xüsusi implant - bionik göz yerləşdirilir. Yeni sistem "Gennaris" adlanır. O, tor qişadan beynin görmə mərkəzinə göndərilən siqnalları bloklayan zədələnmiş görmə sinirini ötürəcək. Alimlər yeni tərtibatın perspektivliyinə nikbin baxırlar.



**DƏHŞƏT: Bir ailənin altı üzvü  
ildırım vurmasından öldü!**

**K**ambocanın Battambanq şəhərində yaşayan evinə ildırım düşməsi nəticəsində bir ailənin altı üzvü həlak olub, daha dörd nəfər ağır yaralanıb. Bu barədə

yerli "Khmer Times" nəşri məlumat yayıb. Fəciə gecə saatlarına təsadüf edib. Qeyd edək ki, hazırda Kambocada və qonşu Cənub-Şərqi Asiya ölkələrində yağış mövsümü olduğundan oxşar hadisələr tez-tez baş verir.

**Avtomobilləri qarət edən  
şəxslər tutuldu**



**Ş**əmkir rayonu ərazisində 5 avtomobildən mobil telefonlar oğurlamaqda şübhəli bilinən A.Adıgözəlov və S.Əzizov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-dən sentyabrın 8-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən mobil telefonlar oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini A.Adıgözəlov və Şəmkir şəhər sakini S.Əzizov saxlanılıblar.

**Dietoloqdan XƏBƏRDARLIQ:  
Marmeladı uşaqlara...**

**B**əzi insanlar meyvə tərkibli olduğundan marmeladı digər şirniyyatlardan daha sağlam hesab edirlər. Lakin dietoloq Filip Kuzmenko, əslində, bunun tamamilə doğru olmadığını deyib.

O, qənnadı məhsullarının böyük əksəriyyətinin istehsalında xeyli miqdarda şəkər istifadə edildiyini bildirib. "Marmelada hər hansı bir konfet kimi yanaşmalısınız. Konfetin şokoladdan və



ya meyvə şəkərindən hazırlanmasının fərqi yoxdur. Uşaqları mümkün qədər şirniyyatdan qorumağı məsləhət görürəm", -açıqlama verib. Mütəxəssisin fikrincə, marmeladın kalori miqdarı təxminən üç və ya dörd almaya bərabərdir, lakin tərkibində daha az faydalı element var. Dietoloq uşağa marmelad deyil, həqiqi meyvələr yedirməyi tövsiyə edib./Publika.az

**ELAN**

**Qasimov Bəxtiyar Yaşar oğluna  
verilmiş JN-0011 sayılı KOD  
91000018 nömrəli Dövlət Aktı  
itdiyini üçün etibarsız sayılır.**

**Baş redaktor:**

**Bəhrüz Quliyev**

**Baş redaktorun müavinləri:**

**Valeh Məhərrəmli  
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492**

**http://www.ses-news.az**

**http://www.sesqazeti.az**

**E-mail: ses@sia.az**

**Tel: 598-33-90 Faks: 493-11-62**

**Redaksiyanın mövqeyi ilə müəllifin  
mövqeyi üst-üstə düşməyə bilər.**

**Qəzet "Səs" in komputer mərkəzində yayılır, səhifələnilir.**

**"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya  
agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 4600**